



XALQ QƏZETİ

№ 45 (29017) 24 fevral 2019-cu il, bazar

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Estoniya Respublikasının Prezidenti zati-aliləri xanım Kersti Kalyulayda

Hörmətli xanım Prezident!

Ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adından və Azərbaycan xalqı adından səmimi qəlbədən təbrik edirik. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı

yetirir, dost Estoniya xalqına daim sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 fevral 2019-cu il

Banqladeş Xalq Respublikasının Prezidenti zati-aliləri cənab Md. Əbdül Həmidə

Hörmətli cənab Prezident!

Ölkənin paytaxtı Dəkkə şəhərində yaşayış binasında baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbərindən son dərəcə kədərliyəm. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Banqladeş xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznə başsağlığı verir,

yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2019-cu il

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 noyabr tarixli 325 nömrəli Fərmanının icrası ilə əlaqədar **qərara alıram**:

1. "Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin Strukturu" təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin (bundan sonra –

Agentlik) ilkin nizamnamə fondu 500 000 (beş yüz min) manatdır və dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılır.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. "Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 noyabr tarixli 325 nömrəli Fərmanının 6.4-cü bəndinə uyğun olaraq Agentliyin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Agentliyin nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.5. innovasiya fəaliyyətinə təsir edəcək normativ hüquqi aktlar hazırlanarkən bu Fərmanın 6-cı hissəsinin icrasını nəzərdə saxlasın;

4.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:

5.1. Azərbaycan Respublikasının ərazisində

innovasiya fəaliyyətinin dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsini həyata keçirsin;

5.2. bu Fərmanın 6-cı hissəsində göstərilən normativ hüquqi aktların razılaşdırılması ilə bağlı tədbirlər görsün;

5.3. Agentliyin vəsaitindən istifadə qaydasının layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

6. Mərkəzi icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər hazırladıqları innovasiya fəaliyyətinə təsir edəcək normativ hüquqi aktların normayaratma orqanına təqdim edilməzdən əvvəl "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası

Konstitusiya Qanununun 46-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılaşdırılmasını təmin etsinlər.

7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 fevral 2019-cu il

Azərbaycan ATƏT-lə əməkdaşlıqda nümayiş etdirdiyi səmimiyyətin qarşılığını gözləyir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.



Xəbər verilir ki, görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münacişesinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Bundan başqa, kütləvi informasiya vasitələri yazırlar ki, ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münacişesinin nizamlanması dair müzakirələr aparmaq məqsədilə regiona səfər edəcək. Cənab Layçakın region səfəri barədə xəbərini yayılmasından sonra bəzi analitiklər bu gəlişin hansısa uğurla nəticələncəyini söylədilər. Onlar öz fikirlərini belə əsaslandırırırlar ki,

Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münacişesinin həll edilməmiş qalması beynəlxalq aləmi, xüsusən, Qafqazda marağı olan dairələri və Azərbaycanla əməkdaşlıqdan məmnun olan dövlətləri çoxdan bezdirib və ona görə də uzun illər ikili standartlardan əl çəkməyən qüvvələr də artıq münacişenin həllini arzulayırlar.

Bəzi ekspertlər isə belə güman edirlər ki, dünya dövlətlərinin Dağlıq Qarabağ münacişesini həll etməyə çalışması iqtisadi böhranlar içərisində çapalayan, aclıq, işsizlik, səfalet kimi problemlərin öhdəsindən gələ bilməyən Ermənistanın bu bataqlıqdan çıxmasına xidmət edəcək.

Digər bir qrup analitik və ekspert də var ki, onlar beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ münacişesinin ədalətli şəkildə həllinə say göstərməsinin başqa bir səbəbi olduğunu deyirlər. Onların fikrincə, Azərbaycan dövlətinin gətdikcə daha da güdrətlənməsi, Silahlı Qüvvələrimizin dünyanın ən yaxşı 50 ordu sırasına çıxması, eləcə də Prezident İlham Əliyevin Dağlıq Qarabağ münacişesinin həlli üçün aparılan müzakirələrdə nümayiş etdirdiyi qətiyyət, üstəlik, dünyanın hər yerində yaşayan on milyonlarla azərbaycanlının dövlət başçımızın mövqeyini dəstəkləməsi bəzi qüvvələrə "daşı ətəyindən tökməyə" məcbur edir. Sadalanan bu üç mülahizənin hər birində həqiqət olsa da, fikrimizcə, güncü arqumentdəki məntiq daha güclüdür.

(ardı 4-cü səhifədə)



Əlverişli investisiya mühiti sosial-iqtisadi inkişafı şərtləndirir

Azərbaycan Prezidenti İlham Əliyev bulki Davos İqtisadi Forumunda "Procter and Gamble Europe" şirkətinin prezidenti Loik Tassel ilə görüşü zamanı respublikamızdakı mövcud investisiya mühiti barədə danışarkən deyib: "Həqiqətən də ölkəmiz yaradılmış investisiya mühiti ilə öyünə bilər. Bu, onunla bağlıdır ki, istər daxili, istərsə də xarici investisiyaların cəlb edilməsi üçün Azərbaycanda çox əlverişli iqtisadi, siyasi və sosial şərait yaradılıb və bu sahədə zəruri tədbirlər fasiləsiz olaraq davam etdirilməkdədir. Xarici investorlara zəmanətlərin verilməsi, pul vəsaitlərinin ölkə daxilində və ondan kənarda sərbəst hərəkəti, xarici investorların mənafələrinin qorunması, investisiya mühitini özündə ehtiva edən hüquqi bazanın təkmilləşdirilməsi və inkişafı bu qəbildən olan amillər sırasındadır".

Doğrudan da bu gün bütün dünyada maliyyə resurslarının məhdudlaşdığı, şirkətlərin, sahibkarların investisiya qoyuluşlarına son dərəcə ehtiyatlı yanaşdığı

bir dövəmdə Azərbaycan, eyni zamanda, həm daxili, həm də strateji əhəmiyyətli beynəlxalq layihələrin həyata keçirilməsində nümünə göstərən bir dövlətə çevrilib.

Xatırladaq ki, dünya ölkələrinin üzleşdiyi mürəkkəb sosial-iqtisadi problemlər fonunda Azərbaycanda olan təhlükəsizlik, makroiqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti istənilən layihənin gerçəkləşməsinə təminat verir. Son 15 ildə Azərbaycan iqtisadiyyatına 250 milyard dollara yaxın, qeyri-neft sektoruna 100 milyard manatdan çox vəsait

məşğul ola bilər. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, sahibkarlıq subyektlərində yoxlamaların, vergi yoxlamaları istisna olmaqla 2020-ci ilədək dayandırıldı, lisenziyalanan fəaliyyət növlərinin və icazələrin sayının azaldılması, prosedurların sadələşdirilməsi, rüsumların əhəmiyyətli dərəcədə aşağı salınması, vergi sisteminə reallaşdırılan ciddi və əsaslı islahatlar bunun bariz ifadəsidir.



yatırılması da məhz bu amillə bağlıdır.

Qeyd edək ki, respublikamızda uğurlu investisiya qoyuluşunda Prezident İlham Əliyevin həyata keçirdiyi həm sosial-iqtisadi, həm də pragmatik və müstəqil siyasət önəmli rol oynayır.

Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühiti nəticəsində bu gün ölkəmizdə sahibkarlar biznesin istənilən sahəsi və növü ilə

Hazırda 2016-cı ildən tətbiq olunan investisiya təşviqi mexanizminin qeyri-neft sektorunda özəl investisiyaların artımına ciddi töhfə verir. İndiyədək investisiya təşviqi sənədi verilmiş 345 layihəyə 3 milyard manatadək investisiya qoyuluşu və 22 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur.

(ardı 4-cü səhifədə)



Xocalı soyqırımı – bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktı

» 6



Ermənistan yeni geosiyasi burulğanda: boş vədlər və yalan iddialar

» 7



Abşeron: qurub-yaratmaq eşqi ilə...

» 9



Türkiyə və ABŞ prezidentləri terrorizmin bütün təzahürlərinə qarşı mübarizədə qərarlıdırlar

» 12

“Azərbaycan Respublikasının Qızılağac Milli Parkı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyası-nın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə uyğun olaraq **qərara alıram**:

- “Azərbaycan Respublikasının Qızılağac Milli Parkı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
- Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikası-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi

bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 fevral 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 22 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının Qızılağac Milli Parkı haqqında

- Ümumi müddəalar**
 - Azərbaycan Respublikasının Qızılağac Milli Parkı (bundan sonra – Milli Park) xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, bioloji müxtəlifliyin qorunub saxlanılması, təbi resurslardan səmərəli istifadə və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 512 nömrli Sərəncamı ilə Azərbaycan Respublikasının Lənkəran, Masallı və Neftçala rayonlarının inzibati ərazilərinə yaradılmışdır.
 - Milli Park xüsusi ekoloji, tarixi, estetik, bioloji əhəmiyyət daşıyan təbiət komplekslərinin və obyektlərinin yerləşdiyi, ətraf mühiti mühafizə, maarif-çilik, elmi, mədəni, ekoturizm məqsədləri üçün istifadə edilən təbii mühafizə və elmi müəssisə və ya təşkilat statusu olan ərazidir.
 - Milli Park öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunları-nı, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, bu Əsasnameni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) normativ hüquqi aktlarını və digər normativ hüquqi aktları rəhbər tutur.
 - Milli Parkın ərazisi respublika əhəmiyyəti xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və həmin ərazidəki torpaq, su, bitki və heyvanlar aləmi onun daimi istifadəsinə verilir.
 - Milli Parkda onun məqsədli təyinatına, təbiət komplekslərinin və obyektlərinin mühafizəsi, bərpası və istifadəsi üzrə müəyyən edilmiş tələblərə zidd olmayan başqa fəaliyyət növləri Milli Parkda hüquqi və fiziki şəxslər arasında bağlanılmas və ekoloji ekspertizadan keçirilmiş müqavilələr əsasında həyata keçirilir.
 - Milli Parkın torpaq və su (akvatoriya) sahələrini کنار antropogen təsirlərdən qorumaq məqsədilə onun sanitariya-mühafizə zonası müəyyən edilir. Milli Parkın sanitariya-mühafizə zonasının müəyyən edilməsi və zonanın mühafizə rejimi “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqın-da” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.
 - Milli Park Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, bütcdənkenar vəsaitlər, ətraf mühitin mühafizəsi fondlarının vəsaiti, habelə qanunvericiliklə qadağan olunmayan qrantlar və ianələr hesabına maliyyələşdirilir.
 - Milli Parkın idarə edilməsi və mühafizəsi üçün yaradılan idarənin xüsusi fondunun və vəsaitlərinin ya-radılması və istifadəsi qaydasını Azərbaycan Respub-likasının Nazirlər Kabineti təsdiq edir.
 - Milli Parkın pasportunu Nazirlik hazırlayır. Pasportda Milli Parkın adı, yerləşdiyi yer, yaradılma tarixi, əhəmiyyəti, torpaqdan daimi istifadə hüququna dair hüquqların dövlət qeydiyyatı haqqında daşın-maz əmlakın dövlət reyestrindən çıxarışın seriyası və nömrəsi, mühafizə olunan ərazinin xüsusiyyətləri, onun ümumi görünüşünün sxemi, ərazisində müəyyən edilən fəaliyyət zonaları, qorunan nadir fauna və flora növləri, fəaliyyət prosesində aparılan dəyişikliklər barədə qeydlər öz əksini tapmalıdır. Pasport Nazirlikdə dövlət qeydiyyatına alınmaqla Milli Parkda saxlanılır.
 - Milli Parkda təbiət qorqu fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, bu ərazinin perspektiv inkişaf şəbəkəsinin müəyyən edilməsi, mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət ka-dastrı aparılır.
 - Milli Parkın müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, üzərində Azərbaycan Respublikası Dövlət Gərbinin təsviri, Nazirliyin və Milli Parkın adı həkk olunmuş möhürü, blankları və ştampları, xəzinə hesabları, bayrağı və emblemi vardır.
- Milli Parkın yaradılmasının məqsədləri**
 - Milli Parkın yaradılmasının məqsədləri aşağı-dakılardır:
 - təbiət komplekslərinin, genetik fondu, bioloji müxtəlifliyi, nadir və etalon təbiət ərazilərinin, tarix-mədəniyyət obyektlərini qoruyub saxlamaq;
 - turizm və rekreasiya üçün şərait yaratmaq;
 - təbii mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və təbliq etmək;
 - əhalini ekoloji cəhətdən maarifləndirmək;
 - ekoloji monitorinqi həyata keçirmək;
 - zedələnmiş təbiət, tarix-mədəniyyət komplekslərini və obyektlərini bərpa etmək.
 - Milli Parkın xüsusi mühafizə rejiminin xüsusiyyətləri**
 - Milli Parkın ərazisi və obyektləri hər hansı fizi-ki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan dövlətinə mənsubdur və özgenikləşdirilə bilmez.
 - Milli Parkın fiziki və hüquqi şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilməsi qada-gandır.
 - Milli Parkın ərazisində onun təbiət, tarix-mədəniyyət və ekoloji xüsusiyyətləri nəzərə alınmaqla, xüsusi mühafizənin rejimləri tətbiq olunur və aşağıdakı fəaliyyət zonaları müəyyən edilir:
 - xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zonalar;
 - təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zonalar;
 - turizm və rekreasiya zonaları;
 - turistlərə, elmi və maarifləndirmə məqsədli şəxslərə xidmət göstərilən zonalar;
 - Milli Parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonaları.
 - Milli Park ərazisinin xüsusi mühafizənin

- ## ƏSASNAMƏ
- ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonalarına bölgüsünü Nazirliyin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.
- Milli Parkın turizm və rekreasiya zonaların-da turizm və rekreasiya məqsədləri üçün təbiətdən istifadənin ayrı-ayrı növlərinə (ov, balıq və digər su bi-oresurslarının idman və həvəskar ovu və s.) yol verilir.
 - Milli Parkda elmi tədqiqatlar, mədəni-maarif və tədris tədbirləri keçirilir.
 - Milli Parkın ərazisində aşağıdakılar qadağan edilir:
 - təbiət komplekslərinə, genetik fonda, bioloji müxtəlifliyə və tarix-mədəniyyət obyektlərinin varlığına təhlükə yaradan hər bir fəaliyyət;
 - geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;
 - hidroloji rejimin dəyişməsinə səbəb olan işlərin aparılması;
 - kimya sənayesi, metallurgiya, nüvə energetikası və xüsusi ekoloji təhlükə yaradan digər müəssisələrin fəaliyyəti;
 - Milli Parkın fəaliyyəti ilə bağlı olmayan ma-gistral yolların tikintisi, Milli Parkın fəaliyyəti ilə bağlı olmayan boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların çəkilməsi;
 - meşələrdə əsas istifadə edilən tonqal yandırılması, turizm və rekreasiya zonaları istisna olmaqla, dayanacaqların təşkili və çadır qurulması;
 - bu məqsədlər üçün müəyyən olunmuş yerlərdən və ümumi istifadə olunan quru və su yolla-rından کنار mexaniki nəqliyyat vasitələrinin hərəkəti və dayanacağı, ev heyvanlarının köçürülməsi;
 - meşələrdə əsas istifadə qırntısı;
 - yerli fauna və flora növlərinə uyğun olma-yan növlərin introduksiyası.
 - Milli Parkın ərazisində onun ekoloji, elmi, estetik, mədəni və rekreasiya dəyərinə aşağı sala bilən digər fəaliyyət növlərinə də Milli Park məhdudlaşdırır və ya qadağan edir.
 - Milli Parkın mühafizəsini Nazirliyin vəzifəli şəxslərindən ibarət mühafizə xidməti həyata keçirir. Bu işə Milli Parkın direktoru və direktorun mühafizə işləri üzrə müavini öz səlahiyyətləri daxilində rəhbərlik edirilər.
 - Milli Parkın mühafizəsini həyata keçirən Nazirliyin vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən üzərində fərgəndirici nişan olan xüsusi forma geyinirlər. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həmin şəxslərə xidməti silah saxlamaq və gəzdirmək hüququ verilir.
 - Milli Parkın mühafizə xidmətinin aşağıdakı hüquqları vardır:
 - Milli Parkın ərazisində və onun mühafizə zonasında xüsusi mühafizə rejimini pozanların sənədlərini yoxlamaq, Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinə uyğun olaraq, nəqliyyat vasitələrinə və gəmilərə baxış keçirmək, sübut əhəmiyyəti olan əşyaları və sənədləri götürmək, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyektli olan predmetin aşkar edilməsi məqsədilə şəxsi axtarış həyata keçirmək və əşyaları (o cümlədən ov və balıq ovu alətlərini, əldə olunmuş ov məhsullarını) yoxlamaq;
 - fiziki və hüquqi şəxslərin Milli Parkın ərazisində və onun mühafizə zonasında “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa və mühafizə rejiminə zidd olan fəaliyyətini dayandırmaq;
 - Milli Parkın ərazisindən istifadə qaydala-rının, həmin ərazinin mühafizə rejiminin pozulmasına görə inzibati xəta haqqında protokol tərtib etmək;
 - Milli Parkın ərazisində və onun mühafizə zonasında mühafizə və istifadə sahəsində pozuntu hallarını aradan qaldırmaq məqsədilə icrası məcburi olan göstərişlər vermək.
 - Milli Parkın rejiminin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyır-lar.
 - Milli Parka vurulmuş zərər Azərbaycan Res-publikasının Mülki Məcəlləsinə uyğun olaraq ödənilir.
 - Milli Parkın elmi tədqiqat fəaliyyəti**
 - Milli Parkın elmi tədqiqat fəaliyyəti rekreasiya məqsədilə istifadə şəraitində ekoloji vəziyyətin proq-nozlaşdırılmasına və qiymətləndirilməsinə, səciyyəvi və nadir təbiət komplekslərinin, o cümlədən bioloji müxtəlifliyin elmi cəhətdən əsaslandırılmış üsullarla qorunmasına yönəldilir.
 - Milli Parkda elmi tədqiqat fəaliyyətini Milli Parkın elm şöbəsinin işçiləri həyata keçirirlər.
 - Milli Parkda elmi tədqiqatlara کنار elmi müəssisə və təşkilatların, habelə mütəxəssislərin cəlb edilməsinə yol verilir.
 - Milli Parkda elmi tədqiqat, mədəni-maarif, tədris tədbirlərinin həyata keçirilməsi və ekoloji maarifləndirmə işinin təşkili məqsədilə Şura ya-ra-dıla bilər. Şuranın fəaliyyətinə Milli Parkın direktoru rəhbərlik edir. Şuranın tərkibini və Əsasnaməsini Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təsdiq edir.
 - Milli Parkın elmi və herbari fondları yaradılır və daimi saxlanılır.
 - Milli Parkın elmi əsərlər çap etdirmək hüququ vardır.
 - Milli Parkda aparılan elmi tədqiqat işlərində əldə edilmiş nəticələrdən aşağıdakı məqsədlər üçün istifadə olunur:
 - heyvan və bitki ehtiyatlarının qorunub saxlanılmasının, artırılmasının və onlardan səmərəli

- istifadənin elmi əsaslarını işləyib hazırlamaq və Milli Parkın ərazisində yayılmış vəhşi heyvanların sa-yının optimal normadan artığınıın müvafiq ərazidə yayılmış və nəslil kəşilmiş heyvan növlərinin əvvəlki yerlərinə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq köçürülməsini həyata keçirmək;
- Milli Parkın ərazisində təbiət komplekslərinin təbii halda saxlanılmasını təmin edən tədbirlər, təbiət kompleksləri komponentlərinin faydalı məhsuldarlığının qiymətləndirilməsi və yüksəldilməsi metodlarını işləyib hazırlamaq;
 - Milli Parka bitişik ərazilərdə təbii ehti-yatların təsərrüfat məqsədləri üçün istifadənin səmərəliliyini müəyyənləşdirmək və nəticələrini aşkara çıxarmaq;
 - ziyanverici heyvanlara və əlaq otlarına qarşı mübarizə metodlarını, ilk növbədə, bioloji metodların layihələrini işləyib hazırlamaq;
 - su rejimində, torpağın və bitki örtüyünün xassələrində, heyvanların sayında və bitkilərin (fito-senzorların) məhsuldarlığında dəyişikliklərin proqnoz-laşdırılması məqsədilə həmin dəyişikliklərin səbəbini öyrənmək;
 - təbiətdə cərəyan edən proseslər haqqında sistemləşdirilmiş faktiki materiallar və nəzəri nəticələr hesabına elmi bilikləri zənginləşdirmək;
 - Milli Parkın hüddudlarından کنارda, təsərrüfat məqsədləri üçün istifadə edilən ərazilərdə eyni və ya oxşar bioekoloji metodları hazırlamaq;
 - Elmi tədqiqatların aparılması metodları Milli Parkın rejiminin tələblərinə zidd olmamalıdır. Aparılan işlərin nəticələri hazırlanmış elmi təkliflər çərçivəsində tətbiq edilir.
 - Milli Park elmi tədqiqat işlərini, həyata keçirəcəyi elmi-texniki və digər elmi tədbirləri hər təqvim ili üçün Nazirliyin təsdiq etdiyi və maliyyələşdirdiyi planlar üzrə aparır. Milli Park-la bu sahədə əməkdaşlıq, Nazirliyin təsdiq etdiyi müqavilələr əsasında, müvafiq profilili elmi müəssisə və təşkilatlar, habelə ali təhsil müəssisələri ilə birgə həyata keçirilir.
 - Milli Parkın təsərrüfat fəaliyyəti
 - Milli Parkın təsərrüfat fəaliyyəti təbiət və tarix-mədəniyyət obyektlərinin mühafizəsindən, onlara xidmət və onların bərpası üzrə tədbirlərin həyata keçirilməsindən, təbiətdə idarə olunan istirahət və turizm tədbirlərinin təşkilindən ibarətdir.
 - Milli Parkın turizm və rekreasiya, turistlərə, elmi və maarifləndirmə məqsədli şəxslərə xidmət göstərilən zonalarının ərazisində yerləşən binalar və qurğular fiziki və hüquqi şəxslərə icarəyə və ya istifadəyə turizmin, o cümlədən təbiətdə istirahətin inkişafı məqsədilə verilir.
 - Milli Parkın turizm və rekreasiya, turistlərə, elmi və maarifləndirmə məqsədli şəxslərə xidmət göstərilən zonalarının ərazisində mehmanxanalarnı, kempinqlərin, turbazaların və digər işgə obyektlərinin tikintisi və istifadəsi, əhalinin istirahəti məqsədilə digər şəraitin yaradılması Azərbaycan Respublikası-nın Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Turizm haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Milli Parkla fiziki və hüquqi şəxslər ara-sında bağlanmış və ekoloji ekspertizadan keçirilmiş müqavilələr əsasında həyata keçirilir.
 - Milli Parkın mühafizəsinə, qorunmasına və istifadəsinə dövlət nəzarəti**
 - Milli Parkın vəziyyətinə, onun mühafizəsi, qorun-ması və bərpası ilə bağlı tədbirlərin icrasına dövlət nəzarətini Nazirlik həyata keçirir.
 - Milli Parkın fəaliyyətinin təşkili**
 - Milli Parkın strukturunu, ştat cədvəlini və xərclər smetasını Azərbaycan Respublikasının ekolo-giya və təbii sərvətlər naziri təsdiq edir.
 - Milli Parka onun direktoru rəhbərlik edir. Milli Parkın direktoru və direktorun müavini Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirilər.
 - Milli Parkın direktoru aşağıdakı səlahiyyətləri yerinə yetirir:
 - Milli Parka ümumi rəhbərliyi və nəzarəti həyata keçirir;
 - təbii mühafizə, elmi tədqiqat və biotex-niki planların layihələrinin hazırlanmasını və yerinə yetirilməsini təmin edir;
 - Milli Parkda elmi tədqiqat işlərinin planları-nın, tapşırıqların yerinə yetirilməsinin gedişi haqqında struktur bölmələrinin hesabatlarını dinləyir;
 - Milli Parkın ixtisaslı kadrlarla komplektləşdirilməsini təşkil edir, kadrların əlavə təhsili istiqamətində qanunvericilikdə nəzərdə tutul-muş qaydada tədbirlər görür;
 - Milli Parkın mühafizə rejimi, elmi tədqiqatların və onların təbiiqinin nəticələri haqqında hesabatları, statistik və maliyyə hesabatlarını aidiyyəti üzrə təqdim edir;
 - Milli Parkın maddi-texniki təminatını təşkil edir;
 - Milli Parkı təmsil edir.
 - Direktor Milli Parkın fəaliyyətinə görə şəxsən məsuliyyət daşıyır.
 - Milli Parkın işçiləri Milli Parkın rejiminin pozulması hallarının qarşısının alınmasında mühafizə xidmətinin işçilərinə kömək edirilər.
 - Milli Parkın təbiət ərazilərindən və obyektlərindən ödənilşi istifadə “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tətbiq edilir.
 - Əhalinin və qeyri-hökumət təşkilatlarının Milli Parkın mühafizəsi ilə bağlı təqdim etdiyi təkliflərin məqsədauyğun olub-olmadığını Milli Parkda baxılır.

“Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

- “Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
- Azərbaycan Respublikasının Nazirlər Kabineti:
 - Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
 - Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 - mərkəzi icra hakimiyyəti orqanlarının

normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 fevral 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 22 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkı haqqında

ƏSASNAMƏ

- Ümumi müddəalar**
 - “Bakı şəhərindəki Dənizkənarı bulvara Milli Park statusu verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 50 nömrli Fərmanına əsasən, Bakı şəhərindəki Dənizkənarı bulvara Dənizkənarı Milli Park (bundan sonra – Milli Park) statusu verilmisdir.
 - Milli Parkın ərazisi respublika əhəmiyyəti xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazilərdə olan torpaq, su və bitki aləmi onun daimi istifadəsinə verilir.
 - Milli Park Bakı şəhərinin Səbail, Nəsimi və Xətai inzibati rayonlarının ərazisində yerləşir.
 - Milli Parkı “Dənizkənarı Bulvarı İdarəsi” publik hüquqi şəxs (bundan sonra – İdarə) idarə edir. İdarənin Milli Parkın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək, habelə ərazidə xüsusi mühafizə rejimini və bu Əsasnamədə nəzərdə tutulan digər rejimləri təmin etmək üzrə müstəsna səlahiyyətləri vardır.
- Milli Parkın yaradılmasının məqsədləri və vəzifələri**
 - Milli Parkın yaradılmasının məqsədi ətraf mühitin mühafizəsini, ondan səmərəli istifadəni, Bakı şəhərinin estetik gözəlliyinin, abadlığının, tarixi simasının qorunmasını və inkişaf etdirilməsini, şəhər sakinləri və turistlərin əlverişli istirahətinin təşkilini, Milli Park ərazisində yerləşən tikili və qurğuların, nadir bitki növlərinin qorunub saxlanılmasını təmin etməkdən ibarətdir. Milli Parkdan aşağıdakı məqsədlərlə istifadə oluna bilər:
 - təbii mühafizə;
 - sağlamlaşdırma;
 - turizm və rekreasiya.
 - Milli Parkda onun məqsədli təyinatına, təbiət və mədəniyyət obyektlərinin mühafizəsi, bərpası və istifadəsi ilə bağlı müəyyən edilmiş tələblərə zidd olmayan şərtlərlə başqa fəaliyyət növləri həyata keçirilə bilər.
 - Milli Parkın əsas vəzifələri aşağıdakılardır:
 - təbiət komplekslərini, nadir və etalon təbiət ərazilərini, mədəniyyət obyektlərini qoruyub saxlamaq;
 - turizm və istirahət (rekreasiya) üçün şərait yaratmaq;
 - təbii mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq etmək;
 - əhalini ekoloji maarifləndirmək;
 - zedələnmiş təbiət və mədəniyyət obyektlərini bərpa etmək.
 - Milli Parkın xüsusi mühafizə rejiminin xüsusiyyətləri**
 - Milli Parkın ərazisində onun təbiət, tarix-mədəniyyət və digər xüsusiyyətləri nəzərə alınmaqla, xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq oluna və aşağıdakı fəaliyyət zonaları müəyyən edilə bilər:
 - xüsusi mühafizənin hüquqi rejimi

- tətbiq edilən zonalar;
 - təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zonalar;
 - turizm və rekreasiya zonaları;
 - turistlərə və digər şəxslərə xidmət göstərilən zonalar;
 - Milli Parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonaları.
 - Turizm və rekreasiya zonalarında turizm və rekreasiya məqsədləri üçün təbiətdən istifadənin ayrı-ayrı növlərinə (balıq ovu və digər su bioresurslarının idman və həvəskar ovu və s.) yol verilir.
 - Milli Park ərazisinin sanitariya-mühafizə zonasında “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-1.7-ci maddəsinə müvafiq olaraq aşağıdakılar qadağan edilirli:
 - yeni yaşıyaş məntəqələrinin salınması;
 - ekoloji təhlükə yaradan müəssisələrin, o cümlədən kimya, nüvə energetikası və metallurgiya sənayesi obyektlərinin yerləşdirilməsi və istismarı;
 - geoloji kəşfiyyat işlərinin aparılması, faydalı qazıntıların çıxarılması və emalı;
 - meşələrdə əsas istifadə qırntısı;
 - aqrokimiyavi maddələrdən və pestisidlərdən istifadə;
 - yerli fauna və flora növlərinə uyğun olmayan növlərin introduksiyası;
 - ərazinin hidroloji rejimini pozan və torpağın münbitliyinə təsir edən müvafiq işlərin görülməsi.
 - Milli Parkın mühafizəsi**
 - Milli Parkın mühafizəsini İdarənin mühafizə xidməti təmin edir.
 - Milli Parkın təsərrüfat fəaliyyəti**
 - Milli Parkın təsərrüfat fəaliyyəti təbiət və mədəniyyət obyektlərinin mühafizəsindən, onlara xidmət göstərilməsinin, bərpasının həyata keçirilməsindən, istirahət və turizm xidmətlərinin təşkilindən ibarətdir.
 - Milli Parkın ərazisində mehmanxanalarnı, kempinqlərin, turist bazalarının, işgə və digər bu kimi obyektlərin tikintisi və istifadəsi, əhalinin istirahəti məqsədilə digər şərait yaradılması İdarənin hüquqi və fiziki şəxslərlə bağladığı müqavilələr əsasında həyata keçirilə bilər.
 - Milli Parkda təbiət obyektlərinin mühafizəsi, bərpası və istifadəsi üzrə müəyyən edilmiş tələblərə zidd olmayan başqa fəaliyyət növləri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Turizm haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq İdarənin fiziki və hüquqi şəxslərlə bağladığı müqavilələr əsasında həyata keçirilə bilər.
 - Milli Parkın ərazisində açıq məkanda reklam yerləşdirilməsinə icazəni İdarə verir.

Ermənistanın İsveçdəki səfirliyinin qarşısında aksiya keçirilib

Ermənistanın İsveçin pay-taxtı Stokholmdakı səfirliyinin qarşısında Skandinaviya Azərbaycanlılarının Koordina-siya Şurası tərəfindən Xocalı faciəsinin növbəti ildönümü ilə əlaqədar aksiya keçirilib.



təşəbbüsü ilə reallaşan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində soyqırımı haqqında müxtəlif dillərdə informasiya-nın olduğu broşürlər Stokholm sakinlərinə təqdim olunub. Daha sonra Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası tərəfindən Xocalı hadisələri haqqında bəyanat qəbul olunub. İsveç hökumətinə, parlamentinə, Ermənistanın İsveçdəki səfirliyinə ünvanlanmış bəyanatda Xocalı faciəsi ilə bağlı ətraflı məlumat verilib. Sənəddə qeyd olunub

ki, bir gecə ərzində 613 nəfər Xocalı sakininin qətlə yetirilməsi, 8 ailənin tamamilə məhv edilməsi, 487 şəxsin yaralanması və 1275 nəfərin asir götürülməsi, 197 sakinin itkin düşməsi dünya ictimaiyyəti tərəfindən kəskin şəkildə pislənməli, gələcəkdə belə faciələrin baş verməməsi üçün Xocalı hadisələrində düzgün siyasi qiymət verilməlidir.

Rauf ƏLİYEV;
AZƏRTAC-in xüsusi müxbiri
Stokholm

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 24 iyun tarixli 976 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinin rəhbər tutaraq, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı tədbirlər və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 noyabr tarixli 326 nömrəli Fərmanının icrası ilə əlaqədar **qərara alıram:**

1. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90, № 7, maddə 625, №11, maddə 996; 2012, № 9, maddə 853, № 11, maddə 1084; 2013, № 2, maddə 124, № 12, maddə 1525; 2014, № 7, maddə 789, № 9, maddə 1053; 2015, № 1, maddə 17, № 3, maddələr 263, 264, № 6, maddə 705, № 8, maddə 908, № 10, maddə 1134;

2016, № 3, maddə 437, № 5, maddə 859, № 6, maddələr 1051, 1072; 2017, № 9, maddə 1633; 2018, № 3, maddə 433, № 6, maddə 1245; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 483 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə” üzrə:

1.1.1. aşağıdakı məzmununda 3.1.50-1-ci yarımbənd əlavə edilsin:

“3.1.50-1. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsini həyata keçirmək”;

1.1.2. 3.1.52-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.52. əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə mərkəzi və yerli icra hakimiyyəti or-

ganlarının apardığı elektron informasiya ehtiyatlarının istifadə etmək, əlilliyi olan şəxslərin reyestrini elektron formada aparmaq”;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”nin 3.1.13-cü yarımbəndi ləğv edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1072; 2017, № 5, maddə 829; 2018, № 3, maddə 434) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 3.1.29-cu yarımbəndindən “məlumat bazasının təşkili,” sözləri çıxarılsın.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2019-cu il

Özbəkistan nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

□ **Azərbaycanda səfərdə olan Özbəkistan hökumətinin nümayəndə heyəti fevralın 23-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə ekilil qoyub.**

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzünə tar güllər düzülüb. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri qoyulub.

Sonra Şəhidlər xiyabanına gedən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən



övladlarının xatirəsini anaraq məzarları üzünə tar çiçəklər düzüb, “Əbədi meşəl” abidəsinin önünə ekilil qoyublar. Qonaqlar Bakının ən hündür

nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr ediblər.

AZƏRTAC

Azərbaycan ATƏT-lə əməkdaşlıqda nümayiş etdirdiyi səmimiyyətin qarşılığını gözləyir

(əvvəli 1-ci səhifədə)

Miroslav Layçak Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşünün yekunlarına dair keçirdiyi mətbuat konfransında bəyan edib ki, “ Dağlıq Qarabağ münacişəsinin nizamlanması məsələsinə müzakirə etmək üçün martın ilk yarısında mən Bakı və İrəvana səfər etməyə hazırlaşırıam. Bununla bağlı Ermənistan və Azərbaycan arasında dövlət alışıam.”

Bu ifadələrin bilavasitə Moskvada dilə gətirilməsi də nikbinlik nümayiş etdirən ekspertlərin hansı dərəcədəə haqlı olduğunu göstərir. Çünki Rusiyada Dağlıq Qarabağ münacişəsinin həllinin mümkün qədər daha çox yubadılması istəyən qüvvələr var və onların dövlət siyasətinə təsir etmək imkanları da günün realılığıdır. Məhz ona görə də, Miroslav Layçakın bilavasitə Sergey Lavrovla görüşdən sonra “Ermənistanda seçkilərdən sonra müşahidə edilən “yeni vəziyyət” münacişəsinin nizamlanması istiqamətində müəyyən ümidlər vardır” – ifadəsini dilə gətirməsi təsadüfi olmaya bilər.

Yeri gəlmişkən, bizim uğurlarımızı gözü götürməyən bezi həmkarlarımız Miroslav Layçakın Bakıya gələcəyi barədə xəbərdə münasibət bildirərəkən yazırlar ki, ötən il sentyabrın 12-də ATƏT-in baş katibi Tomas Qreminger də Bakıya gəlmiş, rəsmi görüşlər keçirmişdi. Nəticəsi nə oldu?

Həmin bədgümanlara demək istəyirik ki, əvvəla, siz, lap əla biz jurnalistlər də, hələ bilirik ki, Miroslav Layçakın bu səfərə hazırlanmasında Tomas Qremingerin ötən il Bakıda apardığı müzakirələrin rolu nə dərəcədədir. İkinci, Miroslav Layçak ATƏT-in fəaliyyətədə olan sədridir, Tomas Qreminger isə qurumun baş katibi.

ATƏT-in sədri quruma üzv olan ölkələrdən hansınsına xarici işlər naziri işləyən şəxs seçilir. O, qurumun cari fəaliyyətinə rəhbərlik edərkən, ATƏT institut və təsisatlarının işini əlaqələndirir, qurumu beynəlxalq aləmdə təmsil edir, münacişələri və böhran vəziyyətlərinin aradan qaldırılmasına kömək göstərir. ATƏT-in baş katibi isə qurumun Nazirlər Şurası tərəfindən təyin olunur və katibliyin fəaliyyətinə rəhbərlik edir. İsveçrəli səfir Tomas Qreminger 2017-ci ilin iyulunda bu vəzifəyə təyin edilib.

Tomas Qremingerin Bakı səfəri zamanı onu qəbul edən dövlət başçımız qeyd etmişdi ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münacişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur: “Xüsusilə “Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” tezisi qəbul edilməzdir. Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi olması kimi bəyanatlarla da Azərbaycan qətiyyətlə rədd edir və Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlarla reaksiya verməyə çağırır”. Şəxsən mən bir jurnalist kimi inanıram ki, Miroslav Layçakın region səfərini məhz dövlət başçımızın həmin çağırışının cavabı kimi qiymətləndirə bilər.

Yeri gəlmişkən, cənab Tomas Qreminger fevralın 21-də Vyanada ATƏT PA-nın qış sessiyasının açılış mərasimində çıxış edərkən, Dağlıq Qarabağ məsələsinə də xüsusi olaraq toxunub: “Bir çox münacişələrin uzun illərdir həll edilməməsinə baxmayaraq, onların nizamlanması yenə də mümkündür. Ümid edirik ki, Dnestryanı münacişənin həllindəki irəliləyiş digər tərəfləri də regiondakı digər münacişələri sülh yolu ilə həll etməyə yönləndirəcək. Həmçinin Minsk prosesində də irəliləyiş görmək istəyirik, Dağlıq Qarabağ münacişəsinin sülh yolu ilə nizamlanması istiqamətində işləyirik”.

O ki, qaldı ATƏT-in Minsk qrupuna, deyə bilərik ki, 1992-ci ilin mart ayında Helsinkiyə – ATƏM - in Xarici İşlər Nazirləri Şurasının iclasında yaradılmış həmin qrupa ABŞ, Fransa və Rusiya ilə yanaşı, Almaniya, Belarus, İsveç, İtaliya, Niderland Krallığı, Portuqaliya, Türkiyə və Finlandiya da daxilidir. Qrupun əsas vəzifəsi Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münacişəsinin sülh yolu ilə aradan qaldırılmasından ibarətdir. İndiki həmsədrin 27 ildə qarşıya qoyulan vəzifənin öhdəsindən gəlməyiblərə, deməli, onlara göstərilən etimadı doğrulda bilməyiblər. Bu isə ATƏT rəhbərliyinin həmin məsələni yenidən gündəliyə gətirməsini tələb edir.

Hazırladı:
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1358-VQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1462-VQD nömrəli Qanununun tətbiqi və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1358-VQD nömrəli Qanununun tətbiqi və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 419 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1358-VQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1462-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram:**

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1358-VQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının

Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1358-VQD nömrəli Qanununun tətbiqi və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 419 nömrəli Fərmanının 4-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

“4.Müəyyən edilsin ki:

4.1. Bu Fərmanın 2.2-ci (“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinin üçüncü abzasının birinci cümləsinə münasibətdə), 2.3-cü və 2.4-cü (“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinin üçüncü abzasının birinci cümləsinə

münasibətdə) bəndləri 2018-ci il iyul ayının 1-dən qüvvəyə minir;

4.2. Bu Fərman (2.2-ci (“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinin üçüncü abzasının birinci cümləsinə münasibətdə), 2.3-cü və 2.4-cü (“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinin üçüncü abzasının birinci cümləsinə münasibətdə) bəndləri istisna olmaqla) 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.”.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1358-VQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2019-cu il

(əvvəli 1-ci səhifədə)

Bununla yanaşı, gömrük və sosial ödənişlər sisteminə köklü və uğurlu islahatlara başlanılması da investisiya mühitinin bundan sonra daha yaxşılaşacağından xəbər verir.

Məhz elə bütün bu məqsədyönlü tədbirlərin nəticəsidir ki, respublika-da 2018-ci ildə ödəl bölmənin ümumi daxili məhsulda payı 84 faizə, məşğulluqdakı payı isə 76 faizə çatıb.

Azərbaycanın dünya miqyasında sabit iqtisadiyyata malik dövlət kimi tanınması, beynəlxalq birliyin etibarlı

1767 kilometr), 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri (uzunluğu 980 kilometr) istifadəyə verilib. 2014-cü il sentyabrın 20-də Avropanın enerji təhlükəsizliyinin, həmçinin Azərbaycanın perspektiv inkişafının və iqtisadi maraqlarının təmin edilməsində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyulub. Uzunluğu 3500 kilometr, dəyəri 40 milyard dollardan çox olan bu global layihənin icrası sürətlə gedib və keçən il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin

ilə Azərbaycan ərazisində Şimal-Cənub neqliyyat dəhlizi layihəsinin reallaşması üçün bütün işlər tamamlanıb.

Son 15 ildə Azərbaycanda daxili investisiya layihələri də uğulu nəticələrlə qeydə alınıb. Ölkə ərazisində çoxsaylı sənaye parkı və məhəllələr, texnoparklar yaradılıb, istehsal sahələrinin genişləndirilməsi, qeyri-neft sənayesinin ixrac imkanlarının artırılması və innovativ istehsalın inkişaf etdirilməsi istiqamətində ciddi tədbirlər görüldü. Sumqayıtda alüminium, karbamid, plastik emali müəssisələri, “SOCAR

Əlverişli investisiya mühiti sosial-iqtisadi inkişafı şərtləndirir

tərəfdaşı olması ölkəmizə investisiya axınını şərtləndirib. Bu məsələdə hökumət tərəfindən “açıq qapı” siyasətinin reallaşdırılması da stimullaşdırıcı rol oynayıb. Bu, öz ifadəsini investorların hüquq və mənafələrinin qorunmasında, mülkiyyətin toxunulmazlığında, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılmasında daha qabarıq büruzə verib. “Investisiya fəaliyyəti haqqında”, “Xarici investisiyaların qorunması haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunların və bir sıra normativ sənədlərin qəbulu məhz bu məqsədi daşıyıb.

Hazırda respublikada sənayenin, kənd təsərrüfatının inkişafı üçün həyata keçirilən daxili investisiya layihələri nəticəsində zavod-fabriklər, sənaye parkları və sənaye məhəllələri, texno və aqroparklar, eləcə də digər təyinatlı istehsal obyektləri uğurla fəaliyyət göstərir. Böyük sənaye müəssisələrinin tikintisi üçün investisiyaların ayrılması Prezident İlham Əliyevin iqtisadi strategiyasının uğurla həyata keçirildiyini bir daha təsdiqləyir.

Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi Azərbaycan dövlətinin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Respublikamızın xarici dövlətlərlə münasibətlərinin inkişafında investisiya əməliyyatları mühüm rol oynayır. Şübhəsiz ki, burada, yuxarıda xatırlatdığımız kimi, etibarlı tərəfdaş amili də mühüm önəm daşıyır. Beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirən Azərbaycanın təşəbbuskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rola malikdir.

Xatırladaq ki, ötən müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli energetika və neqliyyat layihələri həyata keçirilib. 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri (uzunluğu



rəsmi açılış mərasimi keçirilib. TAP layihəsinin icrası isə hazırda qrafik üzrə davam etdirilir.

1994-cü il sentyabrın 20-də Bakıda imzalanan “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in (“Əsrin müqaviləsi”) müddəti 2017-ci il sentyabrın 14-də 2050-ci ilə qədər uzadılıb. Yeni şərtlərə görə, SOCAR-in payının 11 faizdən 25 faizə qaldırılması, mənfəət neftinin 75 faizinin Azərbaycana verilməsi nəzərdə tutulub. Bundan əlavə, 8 il ərzində xarici investorlar tərəfindən ölkəyə bərabər hissələrlə bonus kimi 3,6 milyard dollar ödəniləcək. Müqavilənin müddətinin uzadılması Azərbaycanda uzun illər bundan sonra da neftin hasilat səviyyəsinin sabit qalmasına, neft sektoruna xarici investisiya qoyuluşunun təmin olunmasına imkan yaradıb.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Avropa və Asiyanı birləşdirən Şərqi Qərbi və Şimal-Cənubi beynəlxalq neqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görüldü. Təməli 2007-ci ildə qoyulan Bakı–Tbilisi–Qars dəmir yolunun 2017-ci il oktyabrın 30-da Bakıda rəsmi açılışı olub. Azərbaycanın Rusiya Federasiyası, İran və Gürcüstanla sərhədində qədər yeni magistral avtomobil yolları tikilib. Keçən il sentyabrın 18-də 204 kilometr uzunluğunda yeni Ələt-Astara–İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun istifadəyə verilməsi

Polymer” şirkətinin obyektləri (onlara qoyulan sərmayənin həcmi 800 milyon dollardan çoxdur), Balaxanıda meşə tullanlılarının təkrar emalı, Bakı gəmiqayırma, Gəncə, Naqçıvan və Neftçalıda avtomobil, Sumqayıt, Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı zavodları, Gəncə alüminium yarımfabrikatı və digər sənaye müəssisələri istifadəyə verilib.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ötən il ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17 milyard 238,2 milyon manat sərmayə yatırılıb. Həmin dövrdə neft sektoruna yatırılan investisiyaların həcmi azalsada, qeyri-neft sektoruna yönələn vəsaitin məbləği 22 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulan investisiyaların həcmi 23 faiz artıb. Digər bir fakt: keçən il yatırılan ümumi sərmayənin 46,7 faiz dövlət, 53,3 faiz qeyri-dövlət sektorunun payına düşüb. Eyni zamanda, daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin dəyəri ümumi sərmayənin 69,7 faizini təşkil edib. Hesabat dövründə əsas kapitala yönəldilən sərmayədə müəssisə və təşkilatların vəsaitləri 9 milyard 76,9 milyon, bank kreditləri 1 milyard 902,5 milyon, büdcə vəsaitləri 4 milyard 449,2 milyon, büdcədənəknər fondların vəsaiti 278,7 milyon, əhalinin şəxsi vəsaitləri 1 milyard 407,8 milyon, digər vəsaitlər isə 123,1 milyon manat olub.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

ATƏT PA-nın sessiyası çərçivəsində Azərbaycanın bu təşkilatla münasibətləri müzakirə edilib

□ **ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyasında iştirak etmək məqsədilə fevralın 19-dan 23-dək Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova səfər çərçivəsində ikitərəfli görüşlər keçirib.**

ATƏT PA-nın prezidenti Georgi Tsereteli ilə görüşdə Azərbaycan-ATƏT PA münasibətləri, qış sessiyasının gündəliyində duran məsələlər, o cümlədən həlli uzadılan münaqişələr, seçkilərə müşahidə missiyalarının müşahidəçiləri üçün təlimat müzakirə olunub, digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədri, İsveçrə parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri Filippo Lombardi ilə görüşdə parlamentlərarası əlaqələrin perspektivləri, Assambleya



çərçivəsində əməkdaşlıq məsələləri ətrafında məsləhətləşmələr keçirilib. Görüş zamanı, həmçinin qarşı-lıqlı əhəmiyyət kəsb edən bir sıra

məsələlərə toxunulub.

Elgün NİFTƏLİ,
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Milli Məclisin deputatları BMT-nin baş qərargahında parlament dinləmələrində iştirak ediblər

□ **Milli Məclisin deputatları Şahin İsmayilov və Kamran Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) və Parlamentlərarası İttifaqın (PAİ) birgə təşkilatçılığı ilə fevralın 21-22-də BMT-nin Nyu-York şəhərindəki baş qərargahında “Multilateralizm qarşı yaranan problemlərə parlamentlərin cavabı” mövzusunda keçirilən illik parlament dinləmələrində iştirak ediblər.**



Dünyanın 60 ölkəsindən 200-dən çox parlament üzvünün, habelə BMT-nin yüksək vəzifəli şəxslərinin və ekspertlərinin iştirak etdikləri dinləmələrdə multilateralizm qarşısında duran problemlər, onların həlli yolları və bu istiqamətdə milli parlamentlərin rolu sahəsində geniş müzakirələr aparılıb.

Dinləmələr BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Maria Fernanda Espinoza Qarsesin və PAİ-nin prezidenti Gabriela Kuevas Barronun giriş nitqləri ilə başlayıb. Tədbirdə xüsusi qonaq qismində iştirak edən BMT-nin baş katibi Antonio Guterres çıxış edib. Sonra dinləmələr panel müzakirələrlə davam etdirilib. BMT-nin baş katibi müasir dövrdə qloballaşan dünyada multilateralizm sisteminin artıq fərqli olduğunu, bu baxımdan BMT-nin və onun ixtisaslaşdırılmış qurumlarının

fəaliyyətinin təkmilləşdirilməsinin və bu sahədə əsaslı islahatların həyata keçirilməsinin vacibliyini bildirib.

Tədbirin panel müzakirələri çərçivəsində bir sıra məsələlər, o cümlədən multilateralizmin global və milli ölçülərdə əhəmiyyəti, onun təşviqində parlamentlərin rolu və maliyyələşdirilməsində mövcud olan boşluqlar, BMT-nin münaqişələrin qarşısının alınması, nizamə salınması və sülhməramlı fəaliyyətinin səmərəliliyinin artırılması, bununla bağlı təşkilatın Baş Assambleyasının fəaliyyətinin canlandırılması, Təhlükəsizlik Şurasında islahatların həyata keçirilməsi üzrə geniş fikir mübadiləsi aparılıb, çoxsaylı çıxışlar edilib.

Panel müzakirələrdə çıxış edən Milli Məclisin deputatları BMT-nin fəaliyyətinin gücləndirilməsinin, dünyada nüfuzunun artırılması məqsədilə

təşkilatın nizamnaməsində nəzərdə tutulmuş bütün məqsəd və prinsiplərə, xüsusilə də dövlətlərin ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə bütün üzv dövlətlər tərəfindən ciddi əməl olunmasının zəruriliyini vurğulayıb, təşkilatın Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal və qeyd-şərtsiz yerinə yetirilməsi üzrə üzv dövlətlərin öhdəliklərinin icrasının əhəmiyyətini qeyd ediblər.

Deputatlarımız, həmçinin tədbir iştirakçıların diqqətini Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, torpaqlarımızın Ermənistan tərəfindən işğalına, bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb edərək, işğal olunmuş Azərbaycan ərazilərindən işğalçı qüvvələrin tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin 25 ildən artıqdır ki, Ermənistan tərəfindən icra olunmadığını xüsusi vurğulayıblar. Bununla əlaqədar, Milli Məclisin deputatları BMT strukturunda həyata keçiriləcək islahatlar çərçivəsində Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin təkmilləşdirilməsi, həmin sənədlərin icrasından imtina edən və ya yayınan üzv dövlətlərə qarşı sərt cəza tədbirlərinin, o cümlədən ciddi sanksiyaların tətbiq edilməsi təklifi ilə çıxış ediblər.

Dinləmələrdə, həmçinin BMT-də və üzv dövlətlərdə gender bərabərliyi, kütləvi informasiya və kommunikasiya vasitələrinin müasir multilateralizm sistemində təsiri və digər mövzular ətrafında da müzakirələr aparılıb.

Tədbirdə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin əməkdaşları da iştirak ediblər.

AZƏRTAC

Daxili işlər naziri Şirvan şəhərində vətəndaşları qəbul edib

□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 23-də Şirvan Şəhər Polis Şöbəsinə növbəti qəbul keçirib.**

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı şəhər və rayonlarından polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlər, habelə vakant olan sırası və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müraciət edən

87 nəfər iştirak edib.

Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün müvafiq baş idarə və xidmət reislərinə konkret tapşırıqlar verib.

Müraciətlərin böyük əksəriyyəti yerində öz həllini tapıb. Polisin

fəaliyyətinə aid olmayan ərizələrin baxılması üçün aidiyyəti üzrə digər dövlət orqanlarına göndəriləcəyi nəzərə çatdırılıb.

Sakinlər göstərilən diqqət və qayğıya, bölgələrdə məmurların vətəndaşların qəbulunun təşkilinə, icra orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ münasibətə və həssas yanaşılmasına görə dövlətimizin başçısına minnətdarlıq edib, onun ölkəmizin sürətli inkişafına yönəlmiş ardıcıl, məqsədyönlü siyasətini bundan sonra da dəstəkləyəcəklərini vurğulayıblar.

Dövlət Gömrük Komitəsinin sədri Ağsu şəhərində vətəndaşları qəbul edib

□ **Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.**

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib ki, fevralın 23-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Ağsu şəhərində vətəndaşları qəbul edib.

Dövlət Gömrük Komitəsinin sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Ağsu şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Qəbulda Ağsu, Şamaxı, İsmayılı və Qobustan rayonlarının sakinləri, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri



dinlənilib. Vətəndaşların müraciətləri əsasən malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri

Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Futbolumuzun əfsanəsi – ANATOLİ BANİŞEVSKI



□ **“Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin anadan olmasından 73 il ötür.**

1946-cı il fevralın 23-də Bakıda anadan olan A.Banişevski “ağ-qaralar”ın heyətində (1964-1973, 1975-1978) SSRİ çempionatlarında 288 oyunda 121 qol, SSRİ kuboklarında isə 30 oyunda 15 qol vurub.

1966-cı ildə “Neftçi” ilə SSRİ çempionatının, SSRİ yığması ilə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını

qazanıb. SSRİ yığmasında ən çox oyun keçirmiş (49 oyun) və fərqlənmiş (19 qol) “Neftçi”li “Marakana” stadionunda Braziliyanın qapısına qol vurmış ilk sovet futbolçusudur.

SSRİ-nin Əməkdar idman ustası və Qırıqorı Fedotov klubunun üzvü olan A.Banişevski daha sonra “Neftçi”də (1981-1982) məşqçi, Mingəçevirin “Avtomobilçi” klubunda (1984-1987),



Burkina-Fasonun gənclər yığmasında (1987-1988) və “Kəpəz”də (1988) baş məşqçi kimi çalışıb.

Afrika ölkəsində işlədiyi zaman ağır xəstəliyə tutulan A.Banişevski 1997-ci il dekabrın 9-da 51 yaşında vəfat edib. A.Banişevski ölümündən bir il əvvəl “Şöhrət” ordeni ilə təltif olunub.

“Neftçi”yə sədaqətinə heç vaxt itirməyən “9 nömrə” azarkeşlərinin yaddaşında əbədi olaraq qalacaq.

Avropa azərbaycanlıları Brüsseldə izdihamlı Qarabağ mitinqi keçirib

□ **Mitinqdə qəbul olunan bəyanat Avropa Parlamenti, beynəlxalq təşkilatlar, səfirliklər, bir çox dövlət və hökumət rəhbərləri daxil olmaqla 2000-dək ünvana çatdırılıb.**

Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində Avropa İttifaqının siyasi mərkəzi – Belçika Krallığının Brüssel şəhərində azərbaycanlıları Qarabağ həqiqətləri və Xocalı soyqırımının tanıtılmasına həsr olunmuş izdihamlı mitinqi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin AZƏRTAC-a bildirdikləri ki, mitinqdə Avropanın müxtəlif ölkələrindən təxminən 800-dək soydaşımız, eləcə də Azərbaycanla dost münasibət bəsləyən xalqların diaspor üzvləri iştirak ediblər.

Azərbaycan himninin səsləndirilməsi ilə başlayan aksiya İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Qasim Nəsirov və Fransa-Azərbaycan Dialoq Assosiasiyasının sədri Günel Səfərovanın

moderatorluğu ilə keçib.

Mitinqdə çıxış edən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri ingilis, alman, fran-

sız, italyan, rumın və digər dillərdə “Xocalıya ədalət!”, “Azərbaycan sülh istəyir!”, “Günahsız körpələri öldürməyin!”, “Erməni yalanlarına dur de!”, “İşğalı yadandır!”, “Qarabağa qayıtmaq istəyirik!”, “Dilqəmə və Şahbaza azadlıq!” və digər şüarlarla Avropa Parlamentinə, beynəlxalq təşkilatlara çağırış ediblər.



Mitinq iştirakçıları 27 il əvvəl Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməsi, işğal edilmiş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistanı təzyiq göstərilməsi, öz yurduvarlarından didargin düşmüş azərbaycanlıların pozulmuş hü-

quqlarının bərpa olunması, Dilqəm Əsgərov və Şahbaz Quliyev də daxil olmaqla bütün azərbaycanlı əsir və girovların azad edilməsi, münaqişə ilə bağlı beynəlxalq təşkilatların qəbul etdikləri məlum qərar və qətnamələrə Ermənistan tərəfinin riayət etməsi tələblərini səsləndiriblər. Aksiyanın sonunda Avropa Parlamentinə ünvanlanan

bəyanat qəbul edilib. Bəyanat Avropa Parlamentinin məsul şəxsləri, beynəlxalq təşkilatlar, səfirliklər, bir çox dövlət və hökumət rəhbərləri daxil olmaqla 2000-dək ünvana çatdırılıb.

Mitinq ərzində yerli sakinlərə, turistlərə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini,

Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın maruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanıb.

Media nümayəndələrinin də iştirak etdikləri izdihamlı mitinq kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə geniş işıqlandırılıb.



□ **Her ilin fevral ayında ölkəmizdə dərin hüznə qeyd edilən Xocalı soyqırımı tədbirlərinin məzmunu nə qədər tükürpədicə, ürəkəğrıcıdırsa da, bunun mahiyyətində böyük bir vətənpərvərlik, vətənsəverlik motivləri də var. Ölümin gözüne dik baxa bilməyin özü hər kəsdən daxili bir güc, inanılmaz fədakarlıq, cəsarət tələb edir. Xocalılar bu cəsarəti bacardılar. Öləndə də erməninin qarşısında diz çökmədilər, əyilmədilər, əqidələrindən dönmədilər. Ermənilər necə ki, ulu öndər Heydər Əliyevdən qorxurdular, müəyyən qədər də Xocalıdan ehtiyat edib çəkinirdilər. Xocalılar ağaca sarınıb diri-diri yandırılında da, dəmir kəlbətini ilə dirnaqları, dişləri çıxarılıb şok vəziyyətinə düşəndə də bu qanıçenlərin tələb etdiyi “Qarabağ erməninindir!” – ifadəsini dillərinə gətirmədilər, “Qarabağ Azərbaycanındır!” – deyərək hayqırdılar və erməni faşistlərini vahiməyə saldılar. Hətta adını hakim qoyub, acizliyini, gücsüzlüyünü 8-9 yaşlı uşaqlara göstərən, onların dərisini soyub ölümlərinin vaxtını ölçən Zori Balayan kimi vəhşiyyə də körpələr “Qarabağ bizimdir!” – dedilər.**

Siz millətin nümayəndəsinin Vətən qeyrətinə fikir verin! Onlar “Qarabağ erməninindir!” – deməsələr alovun dilləri arasında diri-diri yanacaqqlarını, desələr – azad ediləcəklərini bilə-bilə “Vətən” adını yüksək tutaraq, əqidələrindən dönmədilər. Özlərinin mənavi cəhətdən ölməzlikləri ilə erməniyə qalib gəldilər, düşməni sarstıdılar, dünyanın gözü qarşısında ona faşist, qanıçen və vəhşi damğası vurdular. Ermənilər nə qədər öz havadalarına bel bağlasalar da, bu damğa onların alından heç vaxt silinməyəcək.

Erməni öyünməsin ki, müharibədə qalib gəlib. Bu, müharibə deyildi, bu, Mixail Qorbaçov satqınlığının, ikiüzlüyünün, riyakarlığının zirvəsi idi. Biz nə Xocalı soyqırımı vaxtı, nə də digər qırğınlar zamanı ermənilərlə müharibə aparmamışıq. Çünki ermənilər xaincəsinə bizə qarşı soyqırımı törəyəndə bizim nə ordumuz, nə də silah-sursatımız var idi. SSRİ dövründə Qorbaçovun əmri ilə bizim bütün silahlarımız əlimizdən alınmışdı. Azərbaycan və Ermənistan böyük bir SSRİ “ailəsinin” eyni hüquqlu üzvləri olsalar da, qanlı imperiya tərəfindən biz tərk-silah edildik, ermənilər isə ən müasir silahlarla silahlandırıldılar. Belə vəziyyətə heç bir vaxtla müharibə demək olmaz. Müharibə indi başlayacaq. Əsl müharibə Azərbaycan Prezidentinin – Silahlı Qüvvələrimizin Ali Baş Komandanının əmri ilə başlayacaq.

Məlumdur ki, müəyyən dövrlərdə müxtəlif millətlərin nümayəndələrinə qarşı soyqırımlar törədilib. Təəssüf ki, Azərbaycan xalqı da son 200 il ərzində ermənilər tərəfindən bir neçə dəfə soyqırımlarına məruz qalıb. Niyə son 200 il deyirik. Çünki ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülmələrinə məhz 1828-ci ildən etibarən başlanılıb. Həmin illərdə Çar Rusiyasının İrandakı səfəri Qriboyedov-un əli ilə İrandakı ermənilərin böyük əksəriyyəti Qərbi Azərbaycan və Dağlıq Qarabağ torpaqlarına köçürüldülər. Bununla da o zamankı ruslar erməniləri Türkiyə ilə Azərbaycan arasında yerləşdirərək bufer zona yaratdılar. Elə həmin illərdən etibarən əvvəl Çar Rusiyasına, sonralar isə sovet Rusiyasına

ermənilərin törətdiyi Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı yox, bütün bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır. Ona görə də cinayətkarlar cəzalarını almalıdırlar.

1992-ci il fevralın 26-na keçən gecə ermənilər sovet ordusunun Xankəndidə yerləşdirilmiş 366-cı motoatıcı alayın əsgər və zabitlərindən, ağır artille-riyasından istifadə edərək, Xocalıni mühasirəyə aldılar və gecə iken yuxuda olan əliyalın dinc əhalini soyqırımına uğradılar. Xocalının qocaları, qadınları, körpə uşaqları, əliyalın, silahsız cavan-ları, qızları, gəlinləri həmin ilin fevral gecəsində – qarlı-şaxtalı bir gecədə cəmi bir neçə saat ərzində kütləvi qırğına məruz qaldılar. Bu soyqırımında 613 nəfərin rəsmən həlak olduğu bildirilsə də, əslində, bütün sakinlər Xocalı

götürülüb və onların üzərində aqlasığ-maz zorakılıqlara yol verilib. Çox insan ömürlük şikəstə olub, 150 nəfər itkin düşüb, indiyə qədər də onlardan xəbər-əter yoxdur. Bunun soyqırımından başqa adı yoxdur. Belə amansızlıqla, vəhşicəsinə törədilən kütləvi qırğına dünyanın heç bir nöqtəsində rast gəlinməyib. Ermənilər keçmiş SSRİ-nin Xankəndidə yerləşdirilən 366-cı motoatıcı alayının silahları ilə silahlanıb tanklarla, toplanmış günahsız, köməksiz xocalılara divan tutublar. Bir gecənin içində qədim Xocalı şəhəri yerlə-yeksan edilib.

Bunu Ermənistanın keçmiş rəhbərlərindən olan və birbaşa bu soyqırımı törədənərdən Serj Sarkisyan, Robert Koçaryan, Seyran Ohanyan, Zori Balayan və başqaları kimi əlləri xocalıların günahsız qanına bulaş-



edə biləcəyik.

25 fevral 1997-ci ildə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” ulu öndər Heydər Əliyev tərəfindən fərman verilibdir. Hər il fevralın 26-da saat 17:00-da Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiramla yad edir.

Hər il ölkə başçısı cənab Prezident İlham Əliyev “Xocalı soyqırımı” ilə əlaqədar xalqa, beynəlxalq təşkilatlara müraciət edir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın yaratdığı “Xocalıya ədalət!” kampaniyası, son illərdə Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasında böyük işlər görür.

Ötən dövr ərzində aparılan gərgin və böyük zəhmət tələb edən istintaq və emaliyyat-axtarış tədbirləri nəticəsində Xocalı şəhərində azərbaycanlılara, sözün geniş mənasında isə bütün bəşəriyyətə qarşı törədilən ən ağır cinayət emalləri ən xırda detallarına qədər sübuta yetirilibdir. Bunları əsas tutaraq hesab edirik ki, Xocalıya və xocalılara xüsusi, əlahiddə status verilməlidir.

Əlbəttə ki, Xocalıya və xocalılara qarşı törədilən cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti, beynəlxalq qurumlar tərəfindən ittiham olunma-lı, Ermənistanın Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikası-nın Azərbaycan torpaqlarında törətdiyi Xocalı soyqırımının əsl siyasi-hüquqi qiymətini verməlidirlər. Biz buna nail olacağıq. Biz şəhidlərimizin qanını yerdə qoymayacağıq.

Vaqif ŞADLİNSKİ,
ATU-nun insan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri,
Əməkdar elm xadimi, professor,
Qərbi Azərbaycanın
Vedibasar sakini
Mübariz ALLAHVERDİYEV,
kafedranın professoru, Xocalı sakini




arxalanan gəlmə ermənilər tərəfindən torpaqlarımızın – Qərbi Azərbaycan ərazilərinin, İrəvan kimi şəhərimizin soyqırımına uğradılması ilə sonrakı faciələrimizin bünövrəsi qoyuldu. Bundan sonra ermənilər torpaqlarımız, şəhər və kəndlərimizlə birlikdə insanlarımızı da soyqırımına uğratmağa başladılar: 1905-1907, 1918-1920, 1948-1952-ci illərin qırğınlarını, etnik təmizləmə deportasiya-larını həyata keçirdilər. Belə faciələrdən ən dəhşətli 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə baş verən Xocalı soyqırımı oldu.

Bu gün o dəhşətli gecədəki soyqırımından 27 il keçir. Ümummilli İde-rimiz Heydər Əliyev həmin hadisəyə siyasi qiymət verərək qeyd etmişdi ki,

şəhəri ilə birlikdə soyqırımına məruz qaldı. Erməninin məkrli niyyəti heç də 613 nəfəri öldürməkdən ibarət deyildi. Onların niyyəti, əslində, bütövlükdə Xo-calını və xocalıları Yer üzündən silmək idi. Kimlərsə həmin soyqırımından “sağ” çıxması heç də onların soyqırımı təcavüzündən kənarda qalması anlamına gətirməməlidir. O məşum gecədə heç kəsə aman verilməyib: 8 ailə tamamilə yer üzündən silinib, 63 uşaq, 106 qadın, 70 qoca qətlə yetirilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 56 nəfər ağır işgəncələrlə öldürülüb. 418 nəfər ağır xəsarət alıb, onlardan 76 nəfəri məsum uşaqlar, körpələr olub, 1275 nəfər əsir

miş, qanıçen cinayətkarların özləri də etiraf və təsdiq edirlər. Lakin hələ də bu vaxta qədər onlar bu soyqırımına görə Beynəlxalq Hərbi Tribunalı cəlb olunmayıblar. İkili standartlar hələ də davam edir. Doğrudur, vaxtında S.Sarkisyan, R.Koçaryan, S.Ohanyan kimi cinayətkarlar öz millətlərinə qarşı törətdikləri quldurluqlarına görə danış-dırılıb, həbsə alınıblar, lakin bu bizə təsəlli ola bilməz. Onlar həqiqi cəzalarını almalıdırlar və torpaqlarımız erməni tapdağından azad edilməlidir. Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobudcasına pozulmasına səbəb olub. Erməni cəlladları beynəlxalq hüquqi aktlara, Cenevra Konvensi-yasına, Ümumdünya İnsan Haqları Bəyannaməsinə, Vətəndaşlıq və Siyasi Hüquqlar barədə Beynəlxalq Sazişə məhəl qoymurlar.

Prezidentimizin bu istiqamətdə apar-dığı məntiqli siyasət və gördüyü işlər ha-mımızı ruhlandırır və gələcəyə nikbinliklə baxırıq. Çünki bizim Silahlı Qüvvələrimiz Ali Baş Komandanın rəhbərliyi altında dünyanın ən güclü ordularından birinə çevrilib. Bunu 2016-cı ilin Aprel və Naxçıvanda ötənlik Günnüt hadisələri də bir daha sübuta yetirdi. Bildiyimiz kimi, Aprel hadisələrində rəşadətli Silahlı Qüvvələrimiz misilsiz qəhrəmanlıqlar göstərərək, bir sıra strateji əhəmiyyət kəsb edən yüksəklikləri ələ keçirə bildi. Lələtəpə yüksəkliyi ələ keçirildikdən sonra isə Cocuq Mərcanlı yenidən bərpa olundu. Naxçıvanda 11 min kvadrat ki-



lometrik bir sahəni erməni tapdağından azad edən ordumuz işğal altında olan digər torpaqlarımızı da azad etməyə qadirdir.

İnanırıq ki, Cocuq Mərcanlıdan başlanan yolumuz təkcə Xocalıdan, Şuşadan, Laçından, Kəlbəcərdən, Ağdamdan, Füzulidən, Zəngilandan, Qubadlıdan, Cəbrayıldan yox, həm də Qərbi Azərbaycan torpaqlarımızdan – Zəngəzurdan, Verdimasardan, Göygədən, İrəvandan da keçəcək. Ermənilər nə qədər öz havadalarına arxayın olsalar da, biz Prezidentimizin ətrafında bir yumruq kimi sıx birləşərək, onun müdrik rəhbərliyi ilə bunu edəcəyik. İnanırıq ki, yaxın vaxtlarda biz Xocalı soyqırımında həlak olanların ruhunu şad

Niderland mətbuatında Xocalı soyqırımı ilə bağlı yazı dərc olunub



Niderland Jurnalistlər Birliyinin üzvü, "Connect" təşkilatının sədri Vüqar Abbasovun həmin ölkənin mətbuatında Xocalı soyqırımı ilə bağlı məqaləsi dərc olunub. Yazı "Gərək bir cəhənnəm istisi" adlanır. Müəllif məqaləsinə belə başlayır:

“Yazımı belə adlan-dırmağım təsadüfi deyil. İyirmi yeddi il öncə, soyuq bir qış günündə Xocalıda əsl cəhənnəm istisi var idi. 26 fevral 1992- ci ildə, havanın soyuq olmasına baxmayaraq, Azərbaycanın Xocalı şəhəri cəhənnəmi xatırladırdı. Erməni-rus hərbi birləşmələri Xoca-lıda qırğın törətdilər. Bir gecənin içərisində 613 nəfər həyatını itirdi. Yüzlərlə insan evsiz – eşiksiz qaldı. Günahkarlar bəllidir və hər kəs də bunu bilir: Erməni-rus hərbi birləşmələri. An-caq beynəlxalq ictimaiyyət buna əhəmiyyət vermirdi. Biz azərbaycanlılar bu hadisələri soyqırımı kimi dəyərləndiririk...”

Daha sonra müəllif Xocalı soyqırımı, bu hadisələrə gətirib çıxaran səbəblər barədə söhbət açıb və Ermənistanın Azərbaycan torpaqlarını – Dağlıq Qarabağ Muxtar Vilayətini və daha yed-di rayonu işğal etdiyini, Ermənistanın Azərbaycan torpaqlarını qeyd - şərtsiz azad etməsi barədə BMT – nin dörd qətnaməsinə (nömrələri göstərilməklə) məhəl qoymamasını xüsusi vurğulayıb.

Fransa Prezidenti E.Makronun qondarma erməni soyqırımını Fran-sanın təqviminə anım günü kimi salacağına

video görüntü və şahidlər var. Nə üçün Xocalı hadisələri soyqırımı kimi tanınmamalıdır? Niyə dün-ya siyasətçiləri bu barədə danışmaq istəmirlər? Sonda müəllif Zori Balayanın, Davud Xeriyə-nin kitablarında özlərinin, ermənilərin törətdikləri vəhşilikləri, qırğınları necə qələmə aldıklarını onların öz sözləri ilə qeyd edib. Müəllif yazısını Azərbaycan xalqının gec-tez ədalətin qələbə çalacağına inandığı-nı yazıb.

Hazırladı:
Anar TURAN,
“Xalq qəzeti”

Milli Kitabxanada
Mədəniyyət Nazirliyi
və kitabxananın birgə
təşkilatçılığı ilə Xocalı
Soyqırımının 27-ci
ildönümünə həsr olunmuş
“Xocalı – XX əsrin soyqırımı”
adlı kitab sergisinin açılış
mərasimi və Ulduz Qasımın
“Xocalı şikəstəsi” adlı
kitabının təqdimatı keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kerim Tahirov açaraq bildirib ki, Xocalı faciəsinin 27-ci ildönümü haqqında Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən tədbirlər planı təsdiq olunub. Direktor bildirib ki, Xocalı faciəsinin qurbanları ölkəmizdə və onun hüdudlarından kənarda da hər bir azərbaycanlı tərəfindən dərin hüznə yad edilir. Azərbaycan tarixinin ən qanlı səhifəsi olan Xocalı soyqırımı-ndan 27 il ötməsinə baxmayaraq, hər birimiz bu faciənin ağrısını ilk gün olduğu kimi yaşayırıq.

“XOCALI – XX əsrin soyqırımı”



K.Tahirov çıxışında onu da qeyd edib ki, Xocalı qırğını təkcə Azərbaycan xalqına qarşı deyil, insanlıq əleyhinə törədilmiş cinayətdir. Xocalı faciəsinin daha geniş miqyas-da tanınması, soyqırımı aktı kimi

qəbul olunması istiqamətində mü-hüm addımlar atılıb. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin Xocalı soyqırımının müzakirəsinə həsr olunmuş xüsusi ic-lasında hər il fevralın 26-sı “Xocalıların

Soyqırımı Günü” kimi qeyd olunması barədə qərar qəbul edilib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, Heydər Əliyev Fondunun fəaliyyətinin və “Xocalıya ədalət!” kampaniyasının həyata keçirilməsinin nəticəsində artıq beynəlxalq miqyasda bu faciə siyasi hüquqi qiymətini alaraq bir sıra ölkələr tərəfindən soyqırımı kimi tanınıb.

Daha sonra “Xocalı şikəstəsi” romanının müəllifi Ulduz Qasım çıxış edərək romanın bədii əsər olsa da, real hadisələr əsasında yazıldığını bildirdi. O, Xocalıda baş verən hadisənin hər bir azərbaycanlıya təsir etdiyini, Xocalının Qarabağın yarıları yeri olduğunu söyləyib.

Sonda tədbir iştirakçıları Xocalı faciəsinin özündə əks etdirən 300-dən artıq Azərbaycan və digər dillərdə nəşr olunmuş kitab və dövrü mətbuat materiallarını, foto şəkilləri əhatə edən “Xocalı – XX əsrin soyqırımı” adlı sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgi bir həftə nümayiş olunacaq.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

“Dünya, Xocalıya səssiz qalma!”



Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulluğunun təşəbbüsü ilə qarşda ölkənin şərq bölgəsində fəaliyyət göstərən QHT-lər Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım yürüşü keçirilib.

Bununla əlaqədar İğdırın mərkəzində qurulmuş cadırda Xocalı soyqırımına həsr olunan sərgi təşkil edilib.

İzdihamlı yürüşdən əvvəl Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin xatirəsi yad olunub.

Yürüşdə Azərbaycanı və Türkiyəni təmsil edən QHT nümayəndələri, şəhid ailələri və qazılar, el ağsaqqalları və gənclər iştirak ediblər.

Baş konsulluğun məsul əməkdaşı Tural Həsənov, Beynəlxalq Əsasız Ermeni İddiaları ilə Mübarizə Dərnəyinin sədri Göksal Gülbay və Qarabağ müharibəsi veteranı Aqil Məmmədov çıxış ediblər. Çıxışlarda 1992-ci ilin fevralında Xocalı soyqırımını törədən cinayətkarların tezliklə beynəlxalq məhkəmələr tərəfindən mühakimə olunması tələb edilib. Diqqətə çatdırılıb ki, saxta “erməni soyqırımı” mövzusu ilə dünya ictimaiyyətini aldatmağa çalışanlar Xocalıda baş verənləri xatırlamalıdır.

Xocalıda törədilən başlıca cinayəti bilmək, tanımaq və bu cinayəti həyata keçirənləri

ittiham etmək üçün, sadəcə olaraq, vicdan lazımdır. Çünki Xocalı soyqırımı cəmi 27 il əvvəl müasir dünyanın gözü qarşısında baş verib. Yer üzündən silinən bir şəhərdə törədilən cinayətin soyqırımı aktı olduğun-u sübut etməyə ehtiyac yoxdur.

Çıxışlardan sonra İğdırın mərkəzində toplaşan insanlar “Dünya, Xocalıya səssiz qalma!”, “Xocalı şəhidlərinin rəhmətlə, ehtiramla anır!” və sair şüarlarla hərəkatə başlayıblar. Yürüş iştirakçıları Azərbaycan və Türkiyənin dövlət bayraqlarını dalğalandıraraq bir daha iki qarşda xalqın sarsılmaz birliyi nümayiş etdiriblər.

Azərbaycanın baş konsulluğu tərəfindən yürüşçülərə xalqlarımıza qarşı törədilmiş erməni vəhşiliklərini əks etdirən kitablar paylanıb.

Sabir ŞAHTAXTI,
AZƏRTAC-ın xüsusi müxbiri

İğdır



Xocalıdakı qanlı faciə heç zaman unudulmayacaq

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən anım mərasimində bildirib ki, Xocalıdakı qanlı faciə heç zaman unudulmayacaq.



təcavüzün miqyasını daha da genişləndirmiş, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüduqlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal etmişdir.

Müharibə nəticəsində 20 min soydaşımız həlak olmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğal edilmişdir.

"Xalq qəzeti"

İlin ilk ixrac missiyası Çinə təşkil olunacaq



İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda ixracın və investisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə bu ilin ilk ixrac missiyası fevralın 25-də Çin Xalq Respublikasının Pekin şəhərinə təşkil ediləcək.


Missiyaya qida, şərab və digər spirtli içki istehsalı sahəsində fəaliyyət göstərən 16 Azərbaycan şirkəti daxildir.

Səfər çərçivəsində Azərbaycan iş adamları Çin şirkətləri ilə məhsulların ixracına dair müzakirələr aparacaq, potensial alıcılarla görüşəcəklər. Bununla yanaşı, Çin və Azərbaycan şirkətlərinin iştirakı ilə "dəyirmi masa" və Azərbaycan şərablarının dequstasiyası təşkil olunacaq.

İxrac missiyası martın 1-dək davam edəcək.

"Xalq qəzeti"

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Kanadadakı səfiri Kelli Kraft ABŞ-ın BMT-də nümayəndəsi vəzifəsinə təyin edib.



Tramp Kelli Kraftı BMT-yə göndərirdi

təyin olunub və əsas diqqətini ölkəsinin Afrika məsələlərində fəal iştirakına yönəldib. 2019-cu il fevralın 22-də onun namizədliyi BMT-də səfir vəzifəsinə irəli sürülüb. Morhed Universitetinin fəxri doktorudur.

Kelli Nayt Kraft 1962-ci ildə Kentukki ştatında doğulub. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2017-ci ildən ABŞ-ın Kanadada ilk qadın səfiri idi. Prezident Corc Buş tərəfindən 2007-ci ildə ABŞ-ın BMT-də alternativ nümayəndəsi

"Xalq qəzeti"

ABŞ və Çin razılığa gəliblər



ABŞ-ın maliyyə naziri Stiven Mnucin bəyan edib ki, Çin heyəti ilə danışıqlar zamanı tərəflər valyuta tənzimlənməsi sahəsində addımlar atılması barədə razılığa gəliblər.

Mnucin Ağ evdə jurnalistlərə bildirib ki, söhbət valyuta bazarının tənzimlənməsi sahəsində "final razılaşmadan" gedir.

Nazir həmçinin qeyd edib ki, tərəflər danışıqlarda "əhəmiyyətli irəliləyiş" əldə ediblər.

"Xalq qəzeti"

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə (HHM) hissə və bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilib.

Müdafiə Nazirliyindən aldığımız məlumatda deyilir ki, təlimlər zamanı həyəcan signalı ilə qaldırılan bölmələr şərti düşmənin hava zərbələrinin dəf edilməsi, verilən tapşırıqda əsasən qərar qəbul etmə prosesinə uyğun qərarların fəaliyyətləri məşq etdirilib.

Təlimlərdə HHM bölmələri döyüş atışları icra ediblər.

"Xalq qəzeti"



Döyüş atışlı təlimlər keçirilib



Geosiyasi trendlər və erməni siyasətlərin adekvat olmayan reaksiyaları

Erməni politoloqların təqdim etdikləri "təhlillərdən" görünür ki, rəsmi İrəvanın baş verən geosiyasi prosesləri adekvat qavramaq imkanı minimumdur və əlbəttə ki, əgər belə bir potensial varsa.

Erməni mövqeyindən çıxış edən ekspertlərin də cizma-qaraları bu qənaəti dəyişməyə yetərli deyil. Onların eksrziyyəti əvvəllər olduğu kimi, şüurlu Ermənistanın maraqlarını tanımayaraq, Rusiyanın istəklərindən çıxış edirlər. Bu əsasda irəli sürülən hər bir tezis reallıqdan uzaq mənşərə yaradır.

İndi rəsmi İrəvan və ona yaxın media qurumları Ermənistanın xarici siyasətinin müxtəlif istiqamətlərdə daha fəal mövqeyə çıxmasından dem vururlar. Bunu məsələn, rusiyalı ekspert S.Tarasov və bir sıra erməni ekspertlərin son məqalələrindən də görmək olar. Guya Ermənistan bu kursla üstün mövqeyə çıxa bilər və artıq Azərbaycan rəhbərliyi ilə deyil, Qərbin böyük dövlətlərinin yüksək vəzifəli siyasətçiləri ilə danışıqlar aparır. Cəfəng iddiadır. Lakin erməni siyasi-diplomatik şüurunun köləlik xüsusiyyətinə tam uyğundur.

Ermənistan necə süni yaradılsa, onun siyasəti də süni faktorlara dayanır. Əsl müstəqil dövlətin liderləri də deyil, başqa ünsiyyətə üstünlük verirlər. Ermənistan Azərbaycanın torpaqlarını işğal edibse (havadisatların ciddi hərbi yardımı və siyasi-diplomatik dəstəyi ilə), yaranmış münafişənin taleyini Azərbaycanlısı necə həll edə bilər? ABŞ, Fransa, Almaniya və Rusiya deyil, bütün dünya belə gəlsə, Azərbaycanın razı olmadığı bir məsələni həll edə bilməzlər. Bunu İrəvanda donuq başları ilə hələ anlamayıblarsa, biz yeni erməni siyasi natamamlıq kompleksini üz-üzəyik.

Əslində, burada qeyri-adi bir şey yoxdur. Ermənistanın hazırkı rəhbərliyi siyasi qabiliyyətinə görə əvvəlliklərdən zərər qədər də irəlilə deyil. İndi N.Paşinyan ağasını dəyişməyə və bu referansı xarici siyasətin müstəqilləşdirilməsi kimi təqdim etməyə çalışır. Onun "məxməri inqilab", "erməni inqilabi dəyişikliyi", "sivil dünyayla bütünləşmək" kimi məzmunuz pafoslu siyasi ibarəbazlığı əsl niyyəti gizlətmək üçündür. Guya Ermənistanın küçə hərəkəti ilə siyasi, mədəni, ideoloji, diplomatik və mədəni simasını qəfil dəyişib. Son illərdə kimi Rusiyanın vassalı olan kütlə bərdən demokratiyanın və sivilizasiyanın aparıcı mövqeyinə çıxıb.

Deməli, ekspert dairələrinin də dərindən-qabıqdan çıxaraq Paşinyan hakimiyyətini tərif etmələri reallıqda Ermənistanın yeni vassal olmaq xəttini təbliğ etməkdən başqa bir şey deyildir. İndi onun Avropa, Rusiya, İran və Gürcüstan istiqamətlərində "məhətşəm siyasi addımları" nı nə qədər təbliğ etsələr də, ortada real heç nə yoxdur. Maraqlıdır ki, erməni siyasi və ekspert dairələrində hələlik Rusiya məsələsində fikir ayrılığı mövcud olaraq qalır. Xüsusilə son günlər Rusiyada yaşayan bəzi erməni soyadı ekspertlər rəsmi İrəvanı itiham edirlər. Onlardan biri M.Simonyan isə həttə İrəvanı "məxməri inqilab" Rusiyanı ixrac etməkdə günahlandırır. İrəvanda keçirilən bir seminarı təhlil edərkən erməni ekspert bu fikri irəli sürüb.

Absurd iddia: ziddiyyətli məqamların mənəşəsində saxılanların rəyası

Sağlam düşüncə üçün bu, absurd iddiadır. Çünki Ermənistanda heç bir "məxməri inqilab" baş verməyib, söhbət ABŞ-ın sənərisi üzrə hakimiyyətin qəsb edilməsindən gedir. Rusiya isə

Ermənistan yeni geosiyasi burulğanda:



Dünya miqyasında geosiyasi proseslərin intensivliyi və mürəkkəbliyi haqqında politoloqların fikirləri dərc edilir. Ümumi mövqeyə görə, global gərginlik daha da artır. Bu məqam özlüyündə riskləri də artırır. Son Münxen konfransında da bu barədə fikir mübadiləsi olub. Belə bir vəziyyətdə Cənubi Qafqaz ölkələrinin yeridəcəyi xarici siyasət kursu maraq doğurur. Ermənistanın siyasi və ekspert dairələrində yayılan informasiyalar bu ölkənin mövqeyi haqqında müəyyən fikir yürütməyə imkan yaradır. Təhlillər göstərir ki, Ermənistan rəhbərliyi hələ də global və regional miqyasda baş verən prosesləri qeyri-adekvat dərk edir. Onlar reallığa əsaslanmayan mövqeyə tutmaqda davam edirlər. Bu, bir tərəfdən, regionda riskləri artırır, digər tərəfdən, Ermənistanın özünü daha pis vəziyyətə salır. Həmin kontekstdə oynuncuq dövlət və onun marionet idarəçilərinin atdığı addımlar üzərində geniş dayanmağa ehtiyac görürük.

dünya miqyasında Amerika ilə rəqəbat aparan böyük dövlətdir. Ermənistanın Moskva ya potensialı sıfıra bərabərdir. Ancaq erməni xisləti özünü süni böyütməkdən çox qidalanır. Bu səbəbdən də hansısa inqilab ixracından dem vururlar.

Digər tərəfdən, Ermənistan mediasında informasiyalar yayılır ki, Rusiyadakı erməni diasporu daha da fəallaşmış və keçmiş baş nazir K.Karapetyan artıq İrəvanda gizli görüşlər keçirir.

Ermənilər üçün böyük ümidlə yaradılmış "Lazarev klubu"nun da Ermənistan əleyhinə fikirlər səsləndirməyə başladığını yazırlar. Yeni kütləvi informasiya vasitələrində belə bir fikir yayılır ki, Şimaldan "soyuq küləklər" əsir. Bunun fonunda bir-birinə zidd olan iki fikir səsləndirilir.

Birincisi, rəsmi İrəvan Qərb istiqamətində daha fəal siyasət yeridir. Nümunə kimi təhlükəsizlik məsələlərinə dair Münxendə keçirilən konfrans çərçivəsində

Ermənistan prezidenti Armen Sarkisyanın ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenlə görüşünün "səmiyyəti"ni göstərilir. Qərb mediasında isə C.Bayden "qüdrətsiz və qoca fıqur" kimi təqdim edilir. Onun Amerika siyasətinə real təsiri sıfır hesab edilir. Bu yaşda bir insanın prezident ola biləcəyi imkanı minimumdur. Həmin səbəbdən gizli və ya açıq formada Ermənistan prezidentinin C.Baydenlə görüşünün real siyasi nəticəsi ola bilməz.

İkincisi, Ermənistan mətbuatında informasiyalar yayılır ki, Gürcüstan istiqamətində uğurlu əməkdaşlıq imkanları yaranır. O cümlədən hərbi sahədə əməkdaşlıqla bağlı saziş imzalanıb. Rusiya tərəfdən isə, Abxaziya və Cənubi Osetiyadan keçməklə yeni buraxılış məntəqələri açılacaq ki, bu da Ermənistan quru yolla yük daşınmasına yeni təkan verəcək. Yeni Gürcüstan həm Qərb, həm də Rusiya istiqamətlərində Ermənistan üçün dəhliz rolunu oynayacaq. Sual olunur: hansı səbəblərdən Gürcüstan işğal altındakı ərazilərdən keçməklə (Tbilisi Abxaziya və Cənubi Osetiyanı işğal olunmuş əraziləri kimi təqdim edir) ermənilərə yol açsın? Yeni gürcü liderlər bu dərəcədə düşüncəsizdirlər ki, öz maraqlarını deyil, ermənilərin maraqlarına xidmət etsinlər? İnandırıcı deyil. Və bu, erməni siyasi dairələrinin boş xəyallarının məhsulu kimi görünür. Bəlkə Gürcüstan ermənilərin Cavaxetiya da separatçı əməllərini unudub?!

Bu aspektdə üzəndə erməni ekspertlərin növbəti absurd iddiası İranla bağlı özünü göstərir. Guya Vaşinqton Ermənistanın İranla yaxın əməkdaşlığına göz yumacaq. Həttə fevralın 27-də N.Paşinyanın Tehrana nəzərdə tutulmuş səfərini də bu tezis prizmasından qiymətləndirməyə çalışır. Əslində isə artıq Vaşinqton özünün Ermənistandakı səfiriyyəti vasitəsilə İrəvana bir neçə dəfə xəbərdarlıq edib. Onların bir qismi N.Paşinyanın Rusiya ilə əlaqələri genişləndirmək planları ilə bağlıdır, digər tərəfi İran məsələsi ilə əlaqəlidir. Yeni aydındır ki, rəsmi İrəvan İran istiqamətində də "ilişib". Onun iki ziddiyyəti uzlaşdırmaq üçün nə siyasi, nə diplomatik, nə hərbi, nə də dövlət gücü var.

Yəqin İran dövləti də yaxşı bilir ki, ABŞ-ın Ermənistandakı

səfiriyləndə 3 minə yaxın işçi çalışır. Əcəba, kiçik bir ölkədə səfiriyyətdə bu qədər işçiyə nə ehtiyac var. Bax, məsələ də elə bundadır. İran da, Rusiya da indi düşünməlidir ki, həmin 3 min işçi Ermənistanda nə işlə məşğuldur?!

Bütün bunların fonunda təbii ki, Azərbaycanla bağlı iftirlər uydurulur. Erməni ekspertlər İrəvanın xarici siyasətdəki "fəallığı"nın artıq Azərbaycan üçün "problemlər" yaratdığından dem vururlar. Reallıqda isə rəsmi Bakı növbəti müstəqil və əhəmiyyətli addımlarını atır. Məsələn, Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger deyib ki, Avropa İttifaqı 2020-ci ildə Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazını almağı səbirsizliklə gözləyir. Sözlərinə davam edərək o, Al-nin "bu təchizatın başlaması üçün hər şeyi" edəcəyini vurğulayıb. Çünki Cənub Qaz Dəhlizi "Al üçün strateji layihədir, belə ki, o, Avropaya qaz ixracının yeni qaynağı və marşrutudur" (bax: əvvəlki mənbəyə). Avropa rəsmisi onu da ifadə edib ki, Türkmənistan bu layihəyə qoşulmaq təklifini artıq ediblər. Macarıstan isə özü layihədə iştirak təşəbbüsü göstərib.

Biz ancaq bir layihə ilə bağlı konkret faktları göstərdik. Bu faktlar Azərbaycanın xarici siyasətinin səmərəliliyini və müstəqilliyini birnəməli təsdiq edir. Yəni Azərbaycan rəhbərliyi faktlarla danışır. Avropa rəsmiləri də Azərbaycanın dünya üçün strateji əhəmiyyətli konkret faktlarla izah edirlər. Eyni mənzərə Ermənistanla da bağlı mövcuddurmu? Qətiyyətlə mövcud deyil. Boş vədlər və sözlərdən başqa ortada bir şey yoxdur. Fakt varsa, göstərsinlər! Ümumiyyətlə, "fakt" dedikdə, erməni siyasətçilərinə ağlamaq tutur!

Bakıda Cənub Qaz Dəhlizi Məşvərat Şurası çərçivəsində nazirlərin beşinci toplantısının keçirilməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyini təmin edilməsində əhəmiyyətli ölkə olduğunu bir daha təsdiqlədi. Tədbirdə Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirlərinin və müxtəlif qurumların təmsilçilərinin, o cümlədən Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərat Şurasının fəaliyyətində olan həmsədri Günter Ottingerin də iştirakı toplantının böyük əhəmiyyət kəsb etdiyindən xəbər verir. Qeyd edildiyi kimi, həmrəylik və etimada əsaslanan təhlükəsiz enerji təchizatı enerji birliyinin əsas dayaq nöqtələrindən biridir.

Təhlükəsiz enerji təchizatı uzunmüddətli strateji əlaqələri daha da gücləndirir

Prezident İlham Əliyevin toplantıdakı nitqində Azərbaycanın enerji siyasəti ilə bağlı həyata keçirdiyi önəmli addımlara diqqət çəkilib. Dövlət başçısı Cənub Qaz Dəhlizinə maraq göstərən ölkələrin sayının artmasını önəmli hadisə adlandırdı. TAP-ın icrasının hazırda 87 faiz təşkil etdiyini və ölkəmizin son bir ildə böyük irəliləyişə nail olduğunu diqqətə çatdırdı.

Dövlətimizin başçısı deyib ki, enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsidir. O dövlətlər ki, xarici enerji mənbələrindən asılıdır, onlar əmin olmalıdırlar ki, bu marşrut dayanıqlı və uzunmüddətli olacaqdır. "Onlar özlərinin gələcəyini və sənaye inkişafını planlaşdırmalıdırlar. Eyni zamanda, təbii sərvətlərlə zəngin olan istehsalçı dövlətlər etibarlı bazarlar olmadan öz məqsədlərinə çatma bilməzlər. Beləliklə, bu, enerji təhlükəsizliyi, enerji şəxələndirilməsi və geniş beynəlxalq əməkdaşlıq layihəsidir. Bu gün toplantının formatı onu nümayiş etdirir ki, biz çox geniş beynəlxalq əməkdaşlıq formatını yarada bilmişik. Maliyyə qurumları, şirkətlər və ölkələrin bir amalı var. Biz bu layihənin reallaşdırılmasına inanırıq və hesab edirik ki, hər birimiz üçün bu, uzunmüddətli uğur hekayəsi olacaqdır".

Dövlətimizin başçısı, həmçinin Azərbaycanın zəngin qaz yataqlarının göstəriciləri haqqında da məlumat verib. Enerji əməkdaşlığının digər sahələrdə də inkişafına dəstək verdiyinə diqqət çəkən Prezident İlham Əliyev Azərbaycanın uğurlu enerji siyasəti ilə özünü dünyada inamlı ölkə, etibarlı tərəfdaş, xarici investisiyaları 100 faiz



qoruyan dövlət kimi təqdim etmək imkanı qazandığını bildirib.


Avropa Komissiyasının komissarı, Məşvərat Şurasının fəaliyyətində olan həmsədri Günter Ottingerin bu toplantılara dəstək verdiyinə görə Prezident İlham Əliyevə təşəkkür etməsi beynəlxalq aləmin ölkəmizə olan etimadının göstəricisi və respublikamızın Avropa-nın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynamasına verdiyi yüksək dəyərdir. G. Ottinger Məşvərat

Şurasının iclaslarının layihənin reallaşmasında mühüm rol oynadığını bildirərək deyib ki, Avropa İttifaqı strateji əhəmiyyətə malik Cənub Qaz Dəhlizi layihəsinin yaxın zamanlarda tamamlanması üçün üzv dövlətlərlə sıx əməkdaşlıq edir. Qeyd edilib ki, bu layihə Avropa İttifaqının enerji təhlükəsizliyinin xeyli gücləndirilməsində böyük rol oynayacaq. Azərbaycanın Avropa İttifaqı üçün Mərkəzi Asiya və Çinə çıxış yolu olduğunu vurğulayan komissarın ölkəmizin enerji şəxələndirilməsi planlarına da Avropa İttifaqının öz dəstəyini ifadə etdiyini bildirməsi gələcəkdə əməkdaşlığın daha da inkişafından xəbər verir.

Azərbaycanın enerji şirkətləri ilə imzaladığı bütün müqavilələrin parlament tərəfindən ratifikasiya olunması və qüvvəyə minməsi investitorlarda bu müqavilələrin etibarlı olmasına tam əminlik yaradır. Bu etimadın nəticəsidir ki, Azərbaycan enerji təhlükəsizliyinin təminatı ilə əlaqədar keçirilən mötəbər tədbirlərin ünvanına çevrilib.

*Sədaqət VƏLİYEVA,
Milli Məclisin deputatı, Yeni Azərbaycan
Partiyası Nizami rayon təşkilatının sədri*

Ramiz ƏSKƏR – Bakı Dövlət Universiteti türkologiya kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor:



– Prezident İlham Əliyevin təqaüdlərin artırılması haqqında fərman və sərəncamını bütün ali məktəb işçiləri kimi mən də minnətdarlıqla qarşıladım. Hesab edirəm ki, bu sənədlər elmə həvəs göstərən və gələcək fəaliyyətini elmimizin inkişafına həsr etmək istəyən gənclərin fəaliyyətini stimullaşdırılması, ölkəmizin gələcəyinə qoyulan sərmayədir. Bu gün dövlətin təhsilə göstərdiyi diqqətin nəticəsidir ki, ali məktəb və elmi institutlarda yüksək səviyyəli gənc araşdırmaçı kadrlar yetişir və bu, Azərbaycan elminin sabahına olan ümidləri artırır. Əlbəttə ki, yüksəkixtisaslı kadrların yetişməsi üçün bu da mühüm amillərdən biridir.

Mən pedaqoji və elmi fəaliyyətimlə əlaqədar, türk dünyasının, demək olar ki, bütün ölkələrində olmuş, onların ali təhsil və elm müəssisələrinin fəaliyyətini yaxından izləmişəm. Tam məsuliyyət və əminliklə deyə bilərəm ki, bu ölkələrin heç birində təhsil alan gənclərə bizdəki qədər diqqət və qayğı göstərilir. Dövlət başçımızın bu mühüm qərarları Azərbaycan elminin daha da inkişafına, yüksək ixtisaslı gənc mütəxəssislərin yetişdirilməsinə öz müsbət təsirini

Gənclərə qayğı ölkəmizin gələcəyinə ümidləri artırır

Bu yaxınlarda Prezident İlham Əliyevin tələbə və doktorantların təqaüdlərinin artırılması ilə bağlı verdiyi fərman və sərəncam cəmiyyətdə razılıqla qarşılanıb. Əlbəttə ki, sözügedən sənədlər dövlətimizin təhsilin inkişafına və tələbələrə, gələcək alimlərə diqqət və qayğısının göstəricisidir. Çünki gənclərin daha da savadlanması, yüksək intellektli və dünyagörüşlü vətəndaş, mütəxəssis kimi formalaşması cəmiyyətimiz üçün çox mühüm amildir. Bu gün Azərbaycan dövlətinin yürütdüyü siyasətdə insan amili aparıcı yer tutur və bu siyasət daha çox yüksəkixtisaslı mütəxəssislərin yetişməsi və müxtəlif sahələrdə fəaliyyət göstərməsinə yönəlib. Tələbə və doktorantların təqaüdlərinin artırılması ilə əlaqədar verilmiş sərəncam da bundan irəli gəlir. Dövlət başçısının imzaladığı bu sənədlərlə bağlı gənc elmi kadrlarla təmasda olan şəxslərin təəssüratlarını öyrəndik.

göstərəcək. Azərbaycan gənclərinin yüksək intellektli və dünyagörüşlü, elmi olması, müxtəlif sahələrdə yüksək nailiyyətlər əldə etməsi isə cəmiyyətimizin və dövlətimizin daha da güclənməsi deməkdir. İnanıram ki, bu sərəncamdan bəhrələnen gənclərimiz daha inamla və əzmlə çalışacaqlar.

Adil BALIYEV – Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru:



– Dövlət başçısının tələbə və doktorantların təqaüdlərinin artırılması haqqında verdiyi fərman və sərəncam təkcə tələbələr, elmi kadrlar tərəfindən deyil, bütövlükdə cəmiyyət tərəfindən böyük sevincle qarşılanır. Çünki təhsil

elə bir sahədir ki, onun ölkənin hər bir vətəndaşına az, ya çox dərəcədə dəxli var. Digər tərəfdən, gənclərimizin maariflənməsi, yüksək təhsilli və bilikli mütəxəssis, əsl vətəndaş kimi yetişməsi üçün təhsil mühüm rol oynayır. Odur ki, dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğı təqdirləyicidir. Cənab Prezidentin bu addımı təkcə təhsil alan gəncləri və onların valideynlərini deyil, biz müəllimləri də ürəkdən sevindirir.

Bir pedaqoq kimi deyə bilərəm ki, bu gün elmə həvəs göstərən gənclərin kamill mütəxəssis olaraq yetişməsi və müəyyən sahə üzrə formalaşdırılmasına üçün gərgin zəhmət və həvəslə yanaşı, həm də diqqət və motivasiya da mühüm rol oynayır. Dövlət başçısı imzaladığı sərəncamla həmin gənclərə öz dəstəyini ifadə etdi. İnanıram ki, gənclər da Prezidentin onlara göstərdiyi etimad və diqqətin nəticəsi olaraq, təhsildə, elmi fəaliyyətlərində daha çox nailiyyətlər qazanacaq, gələcəkdə ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil edəcəklər.

Mən həm də tələbə atasıyam. Buna görə də bütün müəllim və valideynlər adından dövlət başçımıza səmimi minnətdarlığımı bildirirəm.

İlqar ORUCOV – Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, riyaziyyat üzrə fəlsəfə doktoru:

– Dövlətimiz gənclərə, onların inkişafına, elminin inkişafına kifayət qədər vəsait ayırır və bu, sözsüz ki, ölkəmizin elm sahəsində fəaliyyət göstərən gənclərə diqqətdən irəli gəlir. Cənab Prezident İlham Əliyevin



doktorantların, ali və orta təhsil müəssisələrində təhsil alan bakalavr və magistr tələbələrini təqaüdüünün artırılması ilə bağlı fərman və sərəncamı da bu addımlardan biridir. Bu sənədlərdən görünür ki, dövlət öz gəncinin daha yüksək şəkildə təhsil almasında, cəmiyyətə və dövlətə faydalı ola bilən layiqli vətəndaş, mütəxəssis kimi yetişməsində maraqlıdır.

Təsədüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycan gəncləri ilə görüşündə onların savadlı və bilikli olmasının vacibliyindən danışdı və dövlətimizin siyasətinin insan kapitalına əsaslandığını vurğuladı. Sözsüz ki, bu, müasir dövrdə gənclərimizin elm və texnologiya sahəsində daha geniş təmsil olunmasının dövlətimizin inkişafına fayda verəcəyini göstərir.

Bu sərəncam şübhəsiz, tələbələrin təhsilə marağını daha da artıracaqdır. İnanıram ki, elminizə faydalı ola biləcək, gənclərin inkişafına yönələn bu cür sərəncamlar davamlı olacaqdır.

*Hazırladı:
Əfsanə BAYRAMQIZI,
"Xalq qəzeti"*

Azərbaycanda dövlət – vətəndaş birliyi pozulmazdır

□ **Bu günlərdə "Facebook" sosial şəbəkəsində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun yerləşdirdiyi "Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları" adlı məqalə cəmiyyətin öndə gedən ekspertləri tərəfindən müzakirə olunur və rəylər bildirilir. Məqalə barədə "Hilal" Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov da fikirlərini bildirib.**

– Öncə diqqəti statusa yönəltmək istəyirəm. Bu məqalənin dünyanın istifadəsi auditoriyası ən öndə olan sosial şəbəkəsində paylaşılması yüksək vəzifəli dövlət adamının internetə, virtual müzakirələrə açıq olmasını göstərir. Yəni sosial şəbəkələrdə ən yüksək vəzifəli məmurlar belə xalqla təmasdadır. Bu, dövlətimizin sosial şəbəkədə fəal, əhali ilə ünsiyyətdə maraqlı olduğunu sübut edir.

Professor Əli Həsənov öz yazısında olduqca vacib məsələlərə diqqət yetirib. Burada ən başlıca məqam ölkəmizi xaos, anarxiyaya yuvarlamaq istəyənlərə sərt və məntiqli cavabın verilməsidir. Suriyada baş verən qarşıdurmaları Azərbaycanla transfer etmək istəyən qüvvələrin əməllərinə, xaricdən ölkəmizə yönəlmə biləcək təhdid və təzyiqlər ardıcılıqla, yüksək peşəkarlıqla ifşa edilir. Məqalədə xüsusi olaraq Prezident



İlham Əliyevin humanizm xatirinə və xalqa xidmət üçün etdiyi islahatları mənfi yöndə təqdim etmək istəyənlər, qara piar aparan qüvvələr ifşa edilir. Özlərini müxalifət kimi təqdim edən qüvvələrin, həmçinin AXCP sədri Əli Kərimlinin 19 yanvar mitinqinin ətrafında süni mübaliğə yaratmaları xaricə qaçaraq özünü siyasi mühacir kimi təqdim edən, əslində isə "söyüş dəstəsi" funksiyasını icra etməkdən başqa heç bir işə yaramayanları, o

cümlədən, ölkə daxilində "5-ci kolon" təmsilçilərini hərəkətə gətirib. Yazıda aydın göstərilir ki, İlham Əliyev hakimiyyətinin qazandığı uğurlar Əli Kərimlini əbədi müxalifət tituluunu itirmək təhlükəsi ilə üzləşdirib. İndiki iqtidarın qazandığı uğurlar onları və ətraflarını qrantlardan da məhrum edib. Gülüş doğuran vəziyyət də odur ki, "Milli Şura" kimi amorf qurum və onun başçıları üç-beş minlik mitinqlə hakimiyyəti qorxutduğunu düşüncür. Azərbaycanda dövlət-vətəndaş birliyi pozulmazdır. Bu baxımdan, hörmətli professorun fikirlərinə şürik olaraq qeyd etmək istəyirəm ki, AXCP, Milli Şura kimi ölü təşkilatlar Azərbaycandakı ictimai-siyasi proseslərə heç bir müsbət dinamika gətirə bilməz.

Bu baxımdan, Əli Həsənov haqlı olaraq yazır ki, dövlət başçısı şəhid ailələrinə kompensasiya ödənilməsi ilə bağlı sərəncam imzalayıb, minimum əməkhaqlarını 40 faiz artırır, tələbələrə təqaüdlərini yüksəldir, qaçqınlara müasir evlər verir, yeni iş yerləri yaradır, regionları yenidən qurur, sahibkarlara kreditlər ayırır... Əli Kərimli və ətrafına yığılan üç-beş nəfər yenə narazıdır. Baxın, qərribə və gülüş doğuran vəziyyət deyilmi? Şübhəsiz ki, bu, hər bir azərbaycanlı düşündürməlidir ki, əsl həqiqəti görə bilsin.

Anar TURAN,
"Xalq qəzeti"

Gəncə: Gülüstan qəsəbəsinin sakinləri ilə görüş



□ **Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gülüstan qəsəbəsinin sakinləri ilə görüşüb. Görüşdə qəsəbədə olan problemlərdən söhbət açılıb, sakinlərin şikayət və təklifləri dinlənilib. Mövcud çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.**

Niyazi Bayramov çıxışında səyyar görüşlərin məqsədindən bəhs edib. Bildirib ki, belə görüşlər cənab Prezidentimizin tapşırığı və tövsiyələrinə uyğun olaraq keçirilir. Məqsəd isə sakinlərin problemləri ilə daha yaxından tanış olmaq, onların tez və operativ şəkildə aradan qaldırılmasını təşkil etməkdir.

Qəsəbə sakinləri öz şikayət və təkliflərini səsləndirib. Müraciətlər əsasən torpaq sahəsi ilə təminat,

çoxmərtəbəli binaların fəsadlarının yenilənməsi, yolların asfaltlanması, gecə işıqlandırılması sisteminin qurulması, həyətlərdə uşaqların istirahəti üçün oyun meydançalarının təşkili ilə bağlı olub.

Bir sıra məsələlər yerindəcə öz həllini tapıb. Bəzilərinin isə araşdırılaraq həll olunması üçün müvafiq tapşırıqlar verilib.

Hamlet QASIMOV,
"Xalq qəzeti"nin bölgə müxbiri

□ **İsmayıldakı Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin, Gənclər və idman idarəsinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin İsmayılı rayon nümayəndəliyinin təşkilatçılığı ilə Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş məcburi köçkünlərin toplantısı keçirilib. İştirakçılar əvvəlcə Xocalı soyqırımına həsr olunmuş sərgiyə baxıblar. Sonra tədbir "dəyirmi masa" arxasında davam etdirilib.**

Toplantını giriş sözü ilə açan rayon gənclər və idman idarəsinin reisi Taleh Salehov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyində olmamasından istifadə edən ermənilər 1988-ci ildən başlayaraq işğalçılıq siyasətlərini yeritməyə başladılar. Çoxsaylı faciələr, qətlər baş verdi. Nəhayət, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı soyqırımı törədildi. Bu vandalizmə Sovet ordusunun 366-cı motoatıcı diviziyası ermənilərlə birgə iştirak edirdi. Xocalı soyqırımının 27-ci ildönümü əfəndisi məcburi köçkün

gənclərlə bir araya gəlməyimiz yaddaşları daha da möhkəmlədir, vətənpərvərlik hissələrini coşdurur, Vətənin müdafiəsinə hamını səfərbər edir.

Qısa girişdən sonra Xocalıda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xocalı faciəsinin və onun ağır nəticələrini əks etdirən filmə baxılıb. Rayon təhsil şöbəsinin əməkdaşı Rəşid Məmmədov "Xocalı soyqırımı" bəşəriyyətə qarşı yönəlməsinə cinayətdir" mövzusunda məruzə edib.

Ağdam rayon 30 nömrəli tam orta məktəbin direktoru Zahid



Namazov, rayon veteranlar şurasının sədri Ələləm Babayev, Laçından olan müəllimlər Ayten Əliyeva və Qalib Məcnunov, "Dövlətqaçqınkom"un nümayəndəsi Tahir Əliyev, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin sədri Hafiz Kərimov, Peşə Tədris Mərkəzinin

direktoru Zaur Muradov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşı Rəyol Musayev və başqaları çıxış ediblər.

Məcburi köçkün ailələrindən olan şagirdlər – Aytac Qurbanlı və Elgün Quliyev Xocalıya,



Qarabağa həsr olunmuş şeirlər söyləyiblər.

Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin nümayəndəsi çıxış edərək deyib ki, bu kimi tədbirlərin keçirilməsini rayon icra hakimiyyəti təqdir edir, bəyənir və müntəzəm xarakter almasını istəyir. Məcburi köç-

kün gənclərin yaşlı ictimaiyyət nümayəndələri ilə bir araya gəlməsi, bu əsasda baş verən hadisələrin bir daha yaddaşlarda möhkəmləndirilməsi vətənpərvərlik tərbiyəsinin əsas yollarından biri hesab olunur.

İlqar HƏSƏNOV,
"Xalq qəzeti"nin bölgə müxbiri



Abşeron günbagün böyüyən və inkişaf edən rayonlardan biridir. Onun sürətlə böyüməsi paytaxta bitişik olması səbəbindən deyil. Düzdür, bu aminin də müsbət təsiri var. Fikrimcə, əsas səbəb budur ki, Abşeron dövlətimizin qayğısı və düzgün idarəçilik sayəsində davamlı inkişaf və tərəqqi yoluna çıxıb. Bu gün Abşeronda qurub-yaratmaq eşqi, insanlara sevinc bəxş etmək istəyi çox güclüdür. Rayonda son illər tikinti-quruculuq, abadlıq sahəsində böyük uğurlar əldə olunub. Bu uğurlar hamılıqla, elliklə qazanılıb. Buna görə də Abşeronun uğurlarında hamının az, yaxud çox dərəcədə öz payı, töhfəsi var.

Dövlətçiliyə sədaqətli insanlar

Abşeronlular dövlətçiliyə sədaqətli, qədrbilən insanlardır. Rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova fəxrle dedi ki, Abşeronda böyükdən-küçiyə hamı yaxşı başa düşür ki, müstəqil ölkəmizdə əldə olunan parlaq uğurlar ulu öndər Heydər Əliyevin xalqımızın xoşbəxt gələcəyinə xidmət edən müdrik siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsi nəticəsində mümkün olub.

Bəli, bütün xalqımız kimi, abşeronlular da bu siyasi xətti ürəkdən dəstəkləyir. Buna parlaq misal kimi, ötən il aprelin 11-də keçirilən prezident seçkilərini göstərmək olar. Azad və şəffaf şəraitdə keçirilmiş bu seçkilərdə səsvermədə iştirak edən abşeronluların 89 faizi bu siyasi kursun davam etdirilməsinə səs veriblər.

Əlbəttə, onların seçimi üçün kifayət qədər əsaslı səbəblər mövcuddur. Hər bir abşeronlu son illər doğma rayonunda baş verən köklü dəyişiklikləri bir anlığa göz önündə canlandıranda, tamamilə düzgün seçim etdiyinə əmin olur. Xatırlanarsa və insanın çöhrəsində xoş təbəssüm yaranan uğurlar o qədərdir ki, necə deyərler, saymaqla qurtarmaz.

Abşeron RIH-in başçısı sonra vurğuladı ki, dövlətimizin başçısı cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva Abşeron rayonunun inkişaf və tərəqqisinə xüsusi diqqət və qayğı ilə yanaşırlar. Məhz bu bir an azalmayan qayğının nəticəsidir ki, son illər Abşeronda bir-birindən vacib və sanballı layihələr uğurla həyata keçirilir.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə ötən ilin sonlarında Abşeron rayonu ərazisində 1000 ailəlik yeni yaşayış kompleksinin açılışı oldu.

Valideyn himayəsindən məhrum olan kimsəsiz uşaqlar üçün Masazır kəndində daha bir 12 mərtəbəli çoxmənzilli yaşayış binasının tikilib başa çatdırılması da dövlətimizin diqqət və qayğısının bariz nümunəsidir. Masazır kəndində 365 mənzilli 3 çoxmənzilli daha bir yaşayış binası da tikilib istifadəyə verilmişdir.

Hərtərəfli inkişafın cizgiləri

“2018-ci ildə Abşeron rayonunda sosial-iqtisadi inkişafı bağlı görülmüş işlər uğurlu sayıla bilərmi?” sualını heç tərəddüd etmədən bir sözlə ilə belə cavablandırmaq olar: Bəli! Sadəcə azacıq səbrlə görülmüş işlərin siyahısına diqqət yetirmək də bəs edir.

Qeyd etmək lazımdır ki, ötən il ən çox diqqət yitirilən sahələrdən biri rayondakı çoxmənzilli və çoxmərtəbəli binaların əsaslı təmiri məsələsi olmuşdur. Etiraf etmək lazımdır ki, bu sahədə müəyyən çətinliklər mövcud idi və bu, rayonun hərtərəfli inkişafı fonunda heç cür qəbul olunacaq vəziyyət deyildi.

İnsaf naminə deyim ki, bu sahədə qısa zamanda görülmüş işlər razılıqla qarşılanmışdır. Rayonun Xırdalan şəhərində, Ceyranbatan və Mehdiabad qəsəbələrində onlarca binanın dam örtüyü, fasadı, pilləkən qəfəsləri, zirzəmilərinin kanalizasiya xətləri təmir edilibmişdir. Həmçinin ehtiyac olan yerlərdə yeni kanalizasiya xətlərinin çəkilməsi ilə “xroniki problem” - zirzəmilərin subasması kimi xoşagəlməz hallar tamamilə aradan qaldırılmışdır.

Rayonda sakinlərin istirahəti üçün normal şəraitin yaradılması ilə bağlı xeyli iş görülmüşdür. Son 3 ildə Xırdalan şəhərində binaların həyətlərindən, ümumilikdə, 265 qaraj götürülmüş, 432 daş və metal hasar, 40 kiçik tikili sökülmüşdür.

“Rəqəmlər aləminə qısa səyahət”ə əsaslansaq, görürük ki, ötən il Xırdalan şəhərinin abadlaşması istiqamətində nəzərdəcarpan

dərəcədə işlər görülmüşdür. Şəhərin küçə və məhəllələrinə on min metrlik səki daşı düzülmüş, tomet döşənmis, asfalt örtük çəkilmiş, onlarca söhbətgah, karusel və idman qurğusu quraşdırılmışdır. Şəhərin Rəşid Behbudov küçəsində əlillər üçün ucaldılan binaların qarşısında yeni salınmış park bu gün sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün



əvəzsiz bir məkana çevrilmişdir.

Qeyd etmək yerinə düşər ki, bu işlər təkcə Xırdalan şəhəri və rayondakı digər bir-iki böyük qəsəbə ilə məhdudlaşmır. Qalan kənd və qəsəbələrdə də inkişafın “ilıq nəfəsi” duyulur. Məsələn, Aşağı Güzdək qəsəbəsində 6500 kvadratmetrik yeni, çox yaraşıqlı bir parkın salınması deyilənlərə gözəl bir nümunədir.

Ötən il 18 kilometrlik Hökməli-Qobu-Lökbatan, 4,6 kilometrlik Güzdək-Buta, 7,2 kilometrlik Mehdiabad-Pirsağı yollarının əsaslı şəkildə yenidən qurulması, həmçinin Bakı-Quba avtomagistralından Saray-Novxanı istiqamətində tikinti işlərinin qalmış dairəvi yolun 3 kilometrlik hissəsinin asfaltlanaraq istifadəyə verilməsi əhalinin razılığa səbəb olmuşdur.

Ötən il daxili imkanlar hesabına rayonun küçə və yollarına 65 min kvadratmetr asfalt döşənmis, 22 min kubmetr çınqıl və ya karbonat tökülüb yayılmışdır. Eləcə də, mərkəzi avtomobil yollarının kənarlarının abadlaşdırılması davam etdirilmiş, ümumilikdə, park, yol kənarı və digər ərazilərdə 61 min ədəd zeytun, xan çinar, şam və digər növ ağaclar ekilibmişdir. Mehdiabad-Pirsağı, Hökməli-Qobu yolu boyunca hasarlar hörülmüş, Məhəmmədi kəndində yolkenarı divarlara bəzək daşı vurulmuşdur.

İçməli su təchizatı yaxşılaşdırılıb

Azərbaycan hökuməti ilə Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi Xırdalan şəhərinin su-kanalizasiya sis-



teminin yenidən qurulması və genişləndirilməsi layihəsi üzrə 2017-ci ilin iyul ayından başlanmış işlər 2018-ci ildə də davam etdirilmiş, ötən müddət ərzində müxtəlif diametrdə 109 kilometr uzunluğunda içməli su, 61 kilometr uzunluğunda kanalizasiya xətti çəkilmişdir. Ümumilikdə, xətt çəkiliş işlərinin 65 faizi görülmüş, qalan işlərin isə bu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulmuşdur.

Rayonun Pirəkəşkül, Qobustan kəndlərində içməli su, Mehdiabad və Digah qəsəbələrində isə kanalizasiya xətlərinin yenilənməsi işləri həyata keçirilmişdir. Masazır və Novxanı kəndləri ərazisində

Abşeron: qurub-yaratmaq eşqi ilə...



çirkab suların axıdılması üçün 16 kilometr uzunluğunda yeni kanalizasiya xətti və iki nasosxana istifadəyə verilmişdir.

olaraq, Qobu qəsəbəsinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə Lökbatan qəsəbəsi istiqamətindən 8 kilometr uzunluğunda, Ceyranbatan qəsəbəsinə isə Saray qəsəbəsi ərazisinə 5 kilometrədən çox qaz xətti çəkilmişdir.

Sahibkarlar qayğıdan razıdırlar

Abşeron rayonu paytaxtdan sonra sahibkarlıq subyektlərinin ən çox camlaşıdığı bölgədir. Bu da bütün sahələrdə öz müsbət təsirini göstərir. Şübhəsiz ki, sahibkarlar da dövlətin və rayon rəhbərliyinin diqqət və qayğısından kənarda qalmırlar.

Bələ bir önəmli faktı nəzərə çatdırmaq lazımdır ki, ötən il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən abşeronlu sahibkarlara və rayona təhkim olunmuş torpaqlarda fəaliyyət göstərən fermer və iş adamlarına 28 investisiya layihəsi üçün 23 milyon 458 min manat güzəştli kredit verilmişdir. Həyata keçirilmiş bu layihələr üzrə 397 yeni iş yeri yaradılmışdır. Eyni zamanda, ölkə Prezidentinin sərəncamı ilə Abşeron rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahların təchizatı və infrastrukturunun yaradılması məqsədilə “Azərxaqla” Açıq Səhmdar Cəmiyyətinə 2 milyon manat vəsait ayrılmışdır. Bununla əlaqədar, Qobu qəsəbəsi ərazisində 0,7 hektar ərazidə xalça istehsalı emalatxanasının tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Müəssisənin fəaliyyətə başlaması ilə 160 nəfər işlə təmin olunacaq.

Diqqət yetirmək lazımdır ki, 2018-ci ildə rayonda iqtisadiyyatın müxtəlif sahələri üzrə, ümumilikdə, 291 milyon manat



özel investisiya cəlb olunmuş və 6209 yeni iş yeri yaradılmışdır. Həmçinin sənaye məhsulunun həcmi 24 faiz artaraq 228 milyon manata çatmışdır. Sənaye müəssisələrində işləyənlərin sayı 8075 nəfər olmuş, işçilərin orta aylıq əməkhaqqı 348 manat təşkil etmişdir.

Torpaqda izi olanın...

Məşhur atalar sözüdür: torpaqda izi olanın, süfrədə üzü olar. Ömrü boyu torpaqla dost olan, onun hər cür nazını və qayğısını çəkən Abşeron camaatı, necə deyərler, torpağa can, nəfəs verməyi bacaran insanlardır. Dövlətin bu istiqamətdəki daimi diqqəti onları daha da ruhlandırır.

Məlumdur ki, Abşeron məhz kənd təsərrüfatı rayonu kimi yaradılıb və əsas məqsəd Bakının və digər ətraf yaşayış məntəqələrinin əhalisini təzə ərzaq məhsulları ilə təminatını yaxşılaşdırmaqdır. Ədalət naminə qeyd etmək lazımdır ki, rayon uzun müddət bu missiyanı uğurla yerinə yetirib. Arada “eniş-yoxuşlar” olsa da, son illər rayonda kənd təsərrüfatının dirçəlməsi prosesi müşahidə olunur. 2018-ci il də bu mənada fərqlənən illərdən olmuşdur. Bələ ki, 2018-ci ildə Abşeron rayonunda kənd təsərrüfatı məhsulları

məsələləri diqqət mərkəzindədir. Rayon təhsil şöbəsində də cari dərs ilinin fəaliyyət planı hazırlanarkən bu cəhət nəzərə alınmış və plana daha çox praktik yönümlü tədbirlər salınıb. Onlardan biri dərs ili boyu rayonun bə-

güleş üzrə Avropa çempionatında qızıl medal qazanaraq, 5 qat Avropa çempionu adına layiq görülmüşdür. Xırdalan şəhər 1 sayılı tam orta məktəbin şagirdi 12 yaşlı Ümid Aslanov Qazaxıstanda keçirilən şahmat üzrə beynəlxalq

tün ümumi təhsil müəssisələrində keçirilməsi nəzərdə tutulan fənn aylıqlarıdır.

Dərs ili başlandıqdan rayonda fənn aylıqlarına da start verilib. 2018-ci ilin noyabrında bütün təhsil müəssisələrində müvəffəqiyyətlə keçirilən tarix-coğrafiya aylığı da qəbul edilən qərarın məqsəduyğun olduğunu sübut edib. Əldə olunan müsbət nəticələr pedaqoji kollektivlərə bu qəbildən növbəti tədbirləri

turnirdə qızıl medala layiq görülmüşdür.

Abşeron rayonunun rəhbərliyi uğur sahibləri ilə görüşlər təşkil edərək onları qiymətli hədiyyələrlə mükafatlandırmışdır.

Sakinlər ilə görüşlər...

Abşeron rayonunda vətəndaşlarla görüşlər, onların problemlərini diqqətlə öyrənilməsi və həlli istiqamətində həyata keçirilən tədbirlər ayrıca



Təhsildə uğurlar artır

2018-ci il ərzində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin normal fəaliyyətlərinin təmin edilməsi sahəsində uğurlu işlər davam etdirilmişdir.

Abşeron rayonunda xüsusi təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində uğurlar ilbəl artır. Rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədova bu sahədə görülən işlərdən danışarkən dedi:

– Ötən il yeni dərs ili ərəfəsində rayonun Mehdiabad qəsəbəsində 1200 şagird yerlik müasir məktəb binası istifadəyə verilmiş, rayonun daxili imkanları hesabına Xırdalan şəhərində 2 və 22 sayılı körpələr evi – uşaq bağçası təmir olunmuşdur. Hazırda Masazır kəndindəki Yeni Bakı yaşayış kompleksində 6 qruplu 120 yerlik, Görədil kəndində 4 qruplu 80 yerlik körpələr evi – uşaq bağçasının tikintisi də son təamamlama işləri görüldür.

Rayonda təhsil və tədrisin keyfiyyətinin yüksəldilməsinin nəticəsidir ki, ötən il orta məktəbi bitirmiş məzunlardan 1306 nəfəri və ya 74,4 faizi respublikanın və xarici ölkələrin universitetlərinə daxil olaraq, tələbə adını qazanmış, 94 nəfəri 600 dən yuxarı, Xırdalan 9 sayılı tam orta məktəbin məzununu Elgün Zamanlı və Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin məzununu Rüstəm Qarayev maksimum nəticə əldə edərək 700 bal toplamışdır. Ölkə Prezidentinin sərəncamı ilə 1 pedaqoq “Əməkdar müəllim” fəxri adı ilə təltif edilmişdir.

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq həyata keçirilən, gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsində daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində rayonun ümumtəhsil məktəblərinin 80 şagirdi Abşeron RIH-in təşkilatçılığı ilə ölkəmizin qərb bölgəsinə səfər etmişdir.

Abşeron rayonunun məktəblərində tədrisin səmərəli təşkili, bu sahədəki qabaqcıl təcrübənin öyrənilib ümumiləşdirilməsi və yayılması, tədris prosesində innovativ yanaşmaların, müasir təlim üsulları və texnologiyaların istifadə

daha maraqlı və rəngarəng təşkil etməklə, toplanan təcrübəni zənginləşdirməyə imkan verib.

Plana əsasən 2019-cu ilin ilk ayı “xarici dil fənni aylığı” elan olunub və aylıq çərçivəsində tədrisin keyfiyyətini yüksəltməyə kömək edən, şagirdlərdə xarici dilləri daha sayılı öyrənməyə maraq yaradan, müəllimləri öz potensiallarından tam istifadə etməyə, yaradıcı çalışmağa vüqulamaq tədbirlər təşkil olunub.

Səhiyyə diqqət mərkəzindədir

2018-ci ildə rayonda səhiyyə sahəsində ən vacib məsələlərdən biri – əhalinin tibbi müayinədən keçirilməsi lazımi qaydada icra olunmuşdur. Artıq neçə illərdir məhz dövlət başçısının tapşırığına əsasən vətəndaşlar tibbi müayinədən keçirilir. Ənənə halını almış bu məsələ ilə bağlı onu demək olar ki, 2018-ci ilin fevral-may aylarında 107883 nəfər abşeronlu tibbi müayinədən keçirilmişdir. Müayinə nəticəsində 3341 nəfərə ambulator müalicə təyin edilmiş, 772 nəfər isə stasionar müayinə və müalicəyə göndərilmişdir.

Həmçinin rayon icra hakimiyyətinin yaxından köməyi ilə təşkil olunmuş könüllü donorluq aksiyasını da xüsusi vurğulamaq lazımdır. 275 nəfər qanvermə aksiyasında iştirak etmişdir.

Abşeronlu gənclər 2018-ci ildə 100-ə yaxın tədbirdə, beynəlxalq və respublika idman yarışlarında iştirak edərək 256 medal əldə ediblər. Abşeronluların fəxri Hacı Əliyev Rusiyada keçirilən sarbest

müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduq vəzifələrin icrası Abşeron RIH başçısının fəaliyyətinin əsas istiqamətindən birini təşkil edir.

RIH başçısının vətəndaşlarla mütəmadi təmasları, sakinlərin qayğı və problemləri ilə yaxından tanış olaraq, onların həllinə nail olmaları əhəldə dövlətə olan inam hissini daha da gücləndirir.

P.S. Bilimlərin, nədənə bu yazını hazırlamağa başlayanda Xırdalada dünyaya göz açmış sevimli şairimiz Nəzi Xəzrinin məşhur şeirinin kövrək misraları üreyimdə həzin-həzin dillənir və mənə daha dərin düşüncələrə qərq edirdi:

“Kim sevməyə öz yurdunu, Bu dünyadan nəçər gedər. Nə əldə bir nişan qoyar Nə qəlbə nur saçar gedər”.

Əz-özümə fikirlişədim ki, doğrudan da, üreyində əlbə, Vətən sevgisi olmayan bir insan heç zaman uğur qazana bilməz, əldə etdikləri qum dənələri kimi küləkdə sovrulub gedər.

Qəlbə qurub-yaratmaq eşqi ilə döyünənlər isə uğurları ilə öz adlarını insanların üreyinə, fikrinə-düşüncəsinə həkk etmiş olurlar. Bu əbədi yazını isə heç bir külək silib apara bilmir. Hətta çox vaxt mehriban və mülayim, bəzən isə acıqlı və sərt Abşeron külayi də...

Səməd HÜSEYNOĞLU, “Xalq qəzeti”nin bölgə müxbiri

Qabil YUSİFOĞLU,
"Xalq qəzeti"

Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi mərkəzləşdirilmiş qaydada bir sıra malların (xidmətlərin) satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 10 lot üzrə keçirilir.
Lot-1. 221100. Dəftərxana və təsərrüfat xərcləri maddəsi üzrə malların satın alınması.

Lot-2. 221200. Mətbəə xərcləri maddəsi üzrə malların satın alınması.
Lot-3. 221310. İdarənin xərcləri maddəsi üzrə malların satın alınması.

Lot-4. 225200.Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması maddəsi üzrə malların satın alınması.

Lot-5. 225411. Inventarın satın alınması maddəsi üzrə malların satın alınması.
Lot-6. 225412. Avadanlığın alınması maddəsi üzrə malların satın alınması.

Lot-7. 225413. Digər alışıqlar və xidmətlər maddəsi üzrə malların satın alınması.

Lot-8. 282100. Sair xərclər maddəsi üzrə malların satın alınması.

Lot-9. 311220. Digər məşin və avadanlıqlar maddəsi üzrə malların satın alınması.

Lot-10. 314400. İstehsalda istifadə olunmayan qeyri-maddi aktivlər xərc maddəsi üzrə malların satın alınması.

Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini imzalamı, möhürlənmiş, ikitəzərflə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

–aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, iddiaçının ixtisas göstəriciləri, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 200 (iki yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba

köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Y.Bakıvi küçəsi 18 nömrəli ünvanından (əlaqələndirici şəxs-Samir Məmmədovdan, telefon- (+99412) 465 73 48 (daxili 141)) ala bilərlər:
Təşkilat- Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

Bankın adı- “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filiali
Kod- 805603
VÖEN- 9900001881
M/h- AZ- 03NABZ01350100000000002944
S.W.I.F.T. İBAZAZ 2X
H/h- AZ881- BAZ38030019441856517211
VÖEN- 1500016711
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

- tenderdə iştirak üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifinin 1-ci əlavəsi kimi tender təklifi qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı-bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- iddiaçılar haqqında tələb olunan sənədlər:

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

- DSMF-nin arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- son iki ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat;

- son iki ildə yerinə yetirilmiş analoji işlər barədə ətraflı məlumat.

İddiaçılar 1-ci, 2-ci və 5-ci bəndlərdə qeyd olunan sənədləri 10 aprel 2019-cu il saat 17.00-a qədər, tender təklifini və bank təminatını isə möhürlənmiş ikitəzərflə 18 aprel 2019-cu il saat 17.00-a qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçılarının təklifləri 19 aprel 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçılarının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

fizika, kimya və biologiya kabinetləri üçün laboratoriya avadanlığı dəstlərinin və linqafon kabinetini dəstlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçirilir.
Lot-1. Fizika, kimya və biologiya kabinetləri üçün mobil rəqəmsal laboratoriya avadanlığı dəstlərinin satın alınması.

Lot-2. Standart tipli fizika, kimya və biologiya laboratoriyası dəstlərinin satın alınması.

Lot-3. Linqafon kabinetini dəstlərinin satın alınması.

Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini imzalamı, möhürlənmiş, ikitəzərflə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

–aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, iddiaçının ixtisas göstəriciləri, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 300 (üç yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Y.Bakıvi küçəsi 18 nömrəli ünvanından (əlaqələndirici şəxs-Samir Məmmədovdan, telefon- (+99412) 465 73 48 (daxili 141)) ala bilərlər:

Təşkilat- Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

Bankın adı- “Azərbaycan Beynəlxalq

Bankı” ASC-nin Sənaye filiali
Kod- 805603
VÖEN-9900001881
M/h- AZ- 03NABZ01350100000000002944
S.W.I.F.T. İBAZAZ 2X
H/h- AZ881- BAZ38030019441856517211
VÖEN- 1500016711
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

- tenderdə iştirak üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifinin 1-ci əlavəsi kimi tender təklifi qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı-bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- iddiaçılar haqqında tələb olunan sənədlər:

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

- DSMF-nin arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- son iki ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat;

- son iki ildə yerinə yetirilmiş analoji işlər barədə ətraflı məlumat.

İddiaçılar 1-ci, 2-ci və 5-ci bəndlərdə qeyd olunan sənədləri 11 aprel 2019-cu il saat 17.00-a qədər, tender təklifini və bank təminatını isə möhürlənmiş ikitəzərflə 19 aprel 2019-cu il saat 17.00-a qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçılarının təklifləri 22 aprel 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçılarının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti

AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçirilir.
Lot-1. Kompüter avadanlıqlarının satın alınması.

Lot-2. Kompüter avadanlıqlarının ehtiyat hissələrinin satın alınması.

Lot-3. Titr yazan stansiyanın satın alınması.

Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitəzərflə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 150 manat iştirak haqqını ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli (tender komissiyasının əlaqələndiricisi Hürmüz Sadıxzadədən, telefon-537-02-93) ünvanından ala bilərlər.

Bank rekvizitləri

H/h- AZ33C- TRE00000000000004048501

VÖEN- 9900062371

Bank- Dövlət Xəzinədarlığı Agentliyi

Kod- 210005

VÖEN- 1401555071

M/h- AZ- 41NABZ01360100000000003944
S.W.I.F.T CTREAZ22
D-3 Bütçə təsnifatı kodu - 142340
D-4 Fond-7

Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslə və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 8 aprel 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikitəzərflə 16 aprel 2019-cu il saat 15.00-a qədər, Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Sənədlər təklifləri 17 aprel 2019-cu il saat 15.00-da Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvanda xüsusi ayrılış otaqda açılacaqdır.

İddiaçılarının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Email: webmaster@aztv.az

Tender komissiyası

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu”

Publik Hüquqi Şəxs

İKT avadanlığının satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini imzalamı, möhürlənmiş, ikitəzərflə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 800 (sekkiz yüz) manat məbləğdə heç bir halda geri qaytarılmayan iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, S.S.Axundov küçəsi 73C nömrəli ünvanından (əlaqələndirici şəxs –S.Əliyevadan, tel: (+99412) 377 00 20/ 377 00 21 (daxili 504) ala bilərlər:

Təşkilat- “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” Publik Hüquqi Şəxs
VÖEN- 1005379691

“Kapital Bank” ASC-nin Mərkəz filiali
VÖEN- 9900003611

H/h- AZ71AIB38090019440419396102

M/h- AZ37NABZ01350100000000001944

Kod- 200026
SWIFTBIK. AIBAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu,

nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- sənədlər təqdim olunan tarixə DSMF-yə verilmiş hesabatın surəti və DSMF-yə borcunun olub-olmaması barədə arayış;

- məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat;

- son iki ildə yerinə yetirilmiş analoji işlər barədə ətraflı məlumat.

İddiaçılar ilkin sənədləri 4 aprel 2019-cu il saat 17.00-a qədər, tender təklifini və bank təminatını isə möhürlənmiş ikitəzərflə 15 aprel 2019-cu il saat 15.00-a qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçılarının təklifləri 16 aprel 2019-cu il saat 15.00-da Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Publik Hüquqi Şəxsin iclas zalında açılacaqdır.

İddiaçılarının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

dim.gov.az/erizetex/erize) daxil olaraq

“Abituriyentin elektron erizəsi” formasını doldurur və erizəni təsdiq edirler (etdirirler).

Tələbə qəbulu elanının tam mətni ilə Dövlət İmtahan Mərkəzinin saytında aşağıdakı elektron ünvanında tanış olmaq mümkündür.

http://dim.gov.az/upload/iblock/1b1/1b1dba98c4b72b92ae6bef49b0bc6434.pdf

Dövlət İmtahan Mərkəzi

2019-cu il fevralın 22-dən etibarən 2019-2020-ci tədris ili üçün Azərbaycan Respublikasının Orta İxtisas Təhsili Müəssisələrinə Ümumi (9 illik) Orta Təhsil Bazasında tələbə qəbulu elan etmişdir

Orta ixtisas təhsili müəssisələrinə erizələrin qəbulu 2019-cu il martın 11-dək internet vasitəsilə aparılır.

Abituriyentlər ekabinet.dim.gov.az internet sahifəsində “şəxsi kabinet”

yaratdıqdan sonra şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet sahifəsinə (eservices.

Xarici xəbərlər

ABŞ

Qazlı şirin içkilərə qadağa

Kaliforniya ştatının qanunvericiləri şəhər sakinlərinin qazlı şirin içkilərin istehlakını azaltmaq istəyir. Bildirilir ki, ştat daxilində ürək-damar, şəkərli diabet və digər xəstəliklərə səbəb olan bu cür içkilərin satışı qadağan olunmalıdır. Ştat qanunvericiləri qazlı şirin içkilərin istehlakının azaldılması üçün yeni vergilər tətbiq edilməsi barədə beş qanun layihəsi hazırlayıb.

Məlumatı BBC yayıb.

Son 100 ilin ən güclü qarı



Arizona ştatına son 100 ilin ən güclü qarı yağıb. Bildirilir ki, qarın qalınlığı bir metrə çatır. Ölüvermiş hava şəraiti ilə əlaqədar Flaqstaff şəhərində fəvqəladə vəziyyət elan edilib.

Qeyd olunur ki, bundan əvvəlki rekord 104 il bundan öncə qeydə alınmışdı. Həmin zaman Flaqstaff şəhərinə 79 santimetr qar yağmışdı.

Xəbəri CNN verib.

Latviya

Əhali sürətlə azalır

2018-ci ildə Latviya əhalisi 18 min 830 nəfər azalıb. Bu göstəriciyə görə, Latviya dünyada əhalisi ən sürətlə azalan ölkə olub. Bu barədə "Worldometers" beynəlxalq təşkilatı hesabat yayıb. Qeyd edilir ki, ölkə əhalisinin azalmasının əsas səbəbi vətəndaşların başqa ölkələrə köçməsidir.

Xəbəri "Eurostat" verib.

Səudiyyə Ərəbistanı

10 milyard dollar investisiya



Səudiyyə Ərəbistanının "Aramco" şirkəti Çində neft-kimya zavodunun tikintisinə 10 milyard dollar investisiya qoyacaq. Bildirilir ki, yeni müəssisə Çinin "Norinco" şirkəti ilə birgə tikiləcək. Müştərək zavodun 2024-cü ildə istifadəyə verilməsi nəzərdə tutulub. Zavodda gündəlik 300 min barrel xam neft emal ediləcək. Xammalın 70 faizini Səudiyyə Ərəbistanı şirkəti tədarük edəcək.

Xəbəri "Reuters" verib.

İspaniya

2018-ci ilin ən yaxşı qapıçısı

Madridin "Real" futbol klubunun qapıçısı Tibo Kurlua 2018-ci ilin ən yaxşı qolkipəri seçilib. Beynəlxalq Futbol Tarixi və Statistikalı Federasiyasının (IFFHS) keçirdiyi səsverməyə əsasən, Kurtua Avropada çıxış edən 5 qapıcı arasında 181 səs toplayaraq birinci olub.

Məlumatı "Marca" yayıb.



Hazırladı:
Elçin ABBASOV, "Xalq qəzeti"

Almaniya Misir iqtidarını edamları dayandırmağa çağırıb



Almaniya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli əməkdaşı "Anadolu" agentliyinin müxbirinə bildirib ki, rəsmi Berlin Misirdə ölüm hökmlərinin sayının artmasından narahatdır.

Almaniyalı diplomat qeyd edib ki, Berlin bu məsələ ilə bağlı Misir hökumətinin təmsilçiləri ilə müzakirələr

aparır. Bundan başqa, Almaniyada Misir rəsmiləri beynəlxalq hüquq qurumları ilə də bu sahədə müzakirələrə başlayıb.

Diplomat bildirib ki, Berlin dünyanın bütün ölkələrində ölüm hökmünün ləğv olunmasının tərəfdarıdır. Onun sözlərinə görə, bu, Almaniya hökuməti üçün prinsipial məsələdir. Diplomat deyib: "Almaniya Avropa İttifaqının (AI) digər üzvləri ilə birgə bu istiqamətdə səylərini davam etdirəcək. Məlumat üçün bildirək ki, AI üzvlüyünə qəbulun müddət şərtlərindən biri də namizəd ölkələrdə ölüm hökmünün ləğv olunmasıdır.

Xatırladaq ki, bu yaxınlarda Misirin baş prokuroru Hişam Barakatın qətlində günahkar bilinen doqquz nəfərə

ölüm hökmü kəsilmişdir. Onların arasında Misirdə fəaliyyəti qadağan olunmuş "Müsləman qardaşları" təşkilatının rəhbərlərindən birinin oğlu da var.

Ölüm hökmünün icrası ərəfəsində "Amnesty International" təşkilatından olan hüquq müdafiəçiləri hökmün ləğv olunması ilə bağlı Misir hökumətinə müraciət etmişdilər. Müraciət rədd edilib. Yerli KİV yazır ki, Misir Ali Məhkəməsinin qərarı Qahirənin "İstinaf" həbsxanasında artıq icra olunub.

M.HACIXANLI,
"Xalq qəzeti"

Van İ, Sergey Lavrov və Suşma Svarac arasında növbəti görüş

Çin, Rusiya və Hindistanın xarici siyasət idarələrinin rəhbərlərinin növbəti –16-cı görüşü keçiriləcək. "Sinxua" agentliyinin yaydığı məlumata görə, görüş fevralın 27-də Çinin Ucen şəhərində keçiriləcək.



Məlumatla görə, nazirlər Van İ, Sergey Lavrov və xanım Suşma Svarac beynəlxalq və regional məsələləri, dünyada sülhün, sabitliyin və inkişafın təminatı ilə bağlı birgə maraq doğuran mövzuları müzakirə edəcəklər.

On ildən çoxdur yaradılan Çin-Rusiya-Hindistan danışığıq mexanizmi tərəflər arasında ümumi maraq doğuran məsələlərə dair ünsiyyət və əlaqələndirmənin təşkilinə xidmət edir. Sonuncu bu cür görüş 2017-ci ildə Dehliyə baş tutub.

Mahmud QƏRİBOV, "Xalq qəzeti"

Birjalarda neftin qiyməti

Londonun "İCE" birjasının məlumatına görə, "Brent" markalı neftin bir bareli 67,17 dollara satılıb. Nyu-York əmtəə birjasının məlumatına görə isə Texas sortu adlandırılan ABŞ-ın "WTI" markalı neftinin bir bareli 56,70, Azərbaycanın "AzeriLight" markalı neftinin bir bareli 69,05 dollardır.



Ekspertlər həftə üçün neftin qiymətinin normal olduğunu bildiriblər.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

Hindistanda kütləvi zəhərlənmə

Hindistanın şimal-şərqində 50 nəfərdən çox adam spirtli içkidən zəhərlənərək ölüb. Zəhərlənənlərin əksəriyyəti çay plantasiyalarının işçiləri olub.

"Associated Press" in məlumatına görə, Assam ştatında onlarca insan spirtli içkidən zəhərlənərək xəstəxanalara yerləşdirib. Onların əksəriyyətinin vəziyyəti ağırdır.

Hindistan polisi spirtli içki istehsal edən müəssisələri yoxlayır. Məlumatla görə, artıq həbs edilənlər var. Spirtli içkilərdə metan aşkar edilib.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"



Rövşən ATAŞIYEV,
"Xalq qəzeti"

Hava proqnozu

Fevralın 24-də

Bakıda və Abşeron yarımadasında dəyişən buludlu olacaq, aralıq tutulacaq, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim şimal küləyi əsəcək. Gecə 2-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 9-14 dərəcə isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-

Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağıntılı olacaq, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq.

Balakan, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi

əsəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 0-5, gündüz 11-16 dərəcə isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gün ərzində aralıq çiskinli yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 2-5, gündüz 10-15, dağlarda gecə 1-5, gündüz 5-10 dərəcə isti olacaq.



Türkiyə və ABŞ prezidentləri terrorizmin bütün təzahürlərinə qarşı mübarizədə qərarlıdırlar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Tramp-la telefonla danışmış. Bu barədə Türkiyə dövlət başçısının administrasiyasına istinadən "Anadolu" agentliyi məlumat yayıb.

Liderlər Suriyada baş vermiş son hadisələrlə bağlı müzakirə aparıb, ölkədə siyasi prosedura dəstək verməyin vacibliyini və terrorizmin bütün təzahürlərinə qarşı mübarizədə qərarlı olduqlarını bildirdilər. Prezident Ərdoğan Türkiyənin bütün strateji tərəfdaşlarla, o cümlədən, ABŞ-la sıx əməkdaşlığa sadıq olduğunu təsdiq edib.

Hər iki prezident ABŞ qoşunlarının Suriyadan çıxarılmasını ölkələrinin maraqlarına uyğun şəkildə həyata keçirmək barədə razılığa gəlib. Eyni zamanda, ikitərəfli iqtisadi əlaqələri genişləndirmək və qarşılıqlı ticarət dövriyyəsinin 75 milyard dollara çatdırmaq barədə də razılıq əldə olunub.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar isə Vaşinqtonda səfərdə olub və bu ölkənin müdafiə naziri Əvəzi Patrik Şenaxenlə görüşüb. Bu görüşdə də Suriya məsələsi əsas müzakirə mövzusu olub. Bundan əlavə, İŞİD terror qruplaşmasına qarşı mübarizə tədbirləri və Türkiyənin Rusiyadan C-400 zenit-raket kompleksləri alması ilə bağlı müzakirə aparılıb.

Xatırladaq ki, Vaşinqton S-400-lərin alınması ilə əlaqədar Ankaraya ciddi təzyiq göstərilməkdədir. Keçən il dekabrın 18-də məlum olmuşdu ki, ABŞ administrasiyası bunun qarşısını almaq üçün Ankaraya 3,5 milyard dollar dəyərində "Patriot" zenit-raket sistemləri satmaq barədə qərar qəbul edib. Bu yaxınlarda Türkiyənin müdafiə sənayesi idarəsinin rəhbəri İsmayıl Demir NTV telekanalına müsahibəsində deyib ki, ölkəsi ABŞ-ın bu təklifini qəbul edə bilməz.

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

Allah rəhmət eləsin

Lənkəranda Taleh Qaraşov Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə bacısı

ŞƏRQİYYƏ XANIMIN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Pirallahıdan Vasif İmanov Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə bacısı

ŞƏRQİYYƏ XANIMIN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə bacısı

ŞƏRQİYYƏ XANIMIN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

"Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə bacısı

ŞƏRQİYYƏ XANIMIN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Aslan Aslanov və Dağbəy İsmayılov tanınmış jurnalist Məzahir Süleymanzadəyə həyat yoldaşı

GÜLNARƏ XANIMIN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Göygöl rayonundan Arif Seyidov Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə bacısı

ŞƏRQİYYƏ XANIMIN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Göygöl rayonundan Arif Seyidov Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənova əzizi

DİLAVƏR MƏMMƏDOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02

Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282

TİRAJ 7321

SİFARİŞ 604

QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 2:00